

0203y İşgüzar yazışmalar 2016-2 sem_az testinin sualları

Fənn : 0203y İşgüzar yazışmalar

1 Rəsmi sənədlərin dili üçün nə əsas şərt sayılır?

- hüquqi məzmunə malik olması
- fərdi nitq ünsürləri
- sözün təkmənalılığı
- dil yiğcamlığı
- rəsmi şəxsin imzası

2 Bu üslubun şifahi variantı yoxdur:

- elmi üslubun
- rəsmi-işgüzar üslubun
- bədii üslubun
- məişət üslubunun
- publisistik üslubun

3 Bütün üslublara aid olan cəhət hansıdır?

- çoxmənalılığa, emosionallığa geniş yer verilməsi
- dilin fonetik, leksik və qrammatik normalarına əməl olunması
- elmi terminologiyadan geniş istifadə
- obrazlılıq, məcazilik, ümumişlək sözlərdən istifadə
- dəqiq, konkret, standart ifadələrdən istifadə

4 Biri rəsmi sənədlərin dili üçün istisnadır:

- fikrin daha çox şablonları üzrə qurulması
- fikrin emosionallığı
- fikrin maksimum mükəmməlliyi və yiğcamlığı
- fikrin aydınlığı, birmənalılığı
- fikrin hüquqi əsaslılığı

5 Biri rəsmi-işgüzar üslub üçün əlamətdar deyil:

- sintaktik konstruksiyaların uzun müddət mühafizə olunması
- fərdi nitq ünsürlərindən, obrazlı söz və ifadələrdən istifadə olunması
- fikrin olduqca yiğcam əhatə olunması
- lügət tərkibinin yiğcamlığı
- sintaksisinin məhdudluğu

6 Yalnız biri rəsmi-işgüzar üslub üçün əlamətdardır:

- sintaksisinin əlvanlığı
- standart formaların, nitq şablonlarının mövcudluğu
- obrazlı ifadələrin işlənməsi
- fərdi nitq ünsürlərindən istifadə
- lügət tərkibinin əhatəliliyi

7 Biri işgüzar sənədləri rəsmi sənədlərdən fərqləndirən cəhət ola bilməz:

- Çox zaman hazır formaları olur və konkret göstəricilər həmin formalara yazılır.
- Mütəxəssislər, müəyyən işçi qrupu tərəfindən tərtib olunur.
- Xüsusi dövlət əhəmiyyəti daşımir.
- Adətən, həcmə kiçik olur.
- Haqqında bəhs olunan məsələ barəsində daha konkret və aydın məlumat verir.

8 Cavabların birində rəsmi üslubun əsas əlamətləri verilmişdir:

- ictimai və siyasi məsələlərin asan və anlaşıqlı izahı, kütləvilik
- aydın və qısa şərh, fikrin daha çox standart formalarla ifadəsi
- sinonimliyə və çoxmənalılığa geniş yer verilməsi
- kütləvi xarakter daşımazı, sitatlardan geniş istifadə
- ümumiləşdirmə, mürəkkəb cümlə və modal sözlərdən istifadə

9 Funksional üslublar birlikdə təşkil edir:

- dialekti
- ədəbi dili
- xalq danışq dilini
- elmi əsərlərin dilini
- bədii əsərlərin dilini

10 İşgüzər sənədlər kimə aid olmur?

- işə qəbul olunanlara
- diplomatik yazılmaları həyata keçirənlərə
- ayrı-ayrı vətəndaşlara
- kommersiya şirkətlərinə
- müəssisə rəhbərlərinə

11 Hansı üslub standart formalar əsasında qurulur və fərdi üslub əlamətlərini, demək olar ki, yaxın qoymur?

- publisistik
- rəsmi-işgüzər
- məişət
- bədii
- elmi

12 İşgüzər sənədlər hansı xüsusiyyəti ilə rəsmi sənədlərdən fərqlənir?

- fikrin aydınlığı, birmənalılığı ilə
- xüsusi dövlət əhəmiyyəti daşımaması ilə
- daha çox hazır dil qəlibləri, standart formalar əsasında qurulması ilə
- lüğət tərkibi və sintaksisinin məhdudluğu, qeyri-əlvanlığı ilə
- obrazlılığa, emosionallığa yol verilməsi ilə

13 Ədəbi dilimizdə rəsmi üslubun ilk dəfə formalaşması hansı dövrlə və səbəblə bağlıdır?

- XIX əsrin əvvəlləri Azərbaycanın Rusiya tərkibinə daxil edilməsi ilə
- XVI əsr Azərbaycan dilinin Səfəvilər dövlətində dövlət dili elan edilməsi ilə
- XIII əsr Azərbaycan dilində əsərlərin yaranması ilə
- XIX əsr milli ədəbi dilin sabitləşməsi ilə
- XX əsrin 20-30- cu illəri sovet idarə sisteminin yaranması və möhkəmlənməsi ilə

14 Aşağıdakılardan biri rəsmi-işgüzər üsluba aid edilə bilməz:

- Fərdi nitq ünsürlərindən qaçılır.
- Bu üslubda dialekt sözlərindən istifadəyə yol verilir.
- Əsas şərti nitq yığcamlığıdır.
- Bu üslubda fikir müəyyən standart formalarla verilir.
- Bu üslubda obrazlı ifadələr işlədilmir.

15 İşgüzər sənədlərin xüsusi hazırlanma formaları mövcuddur. Bu ona görə vacibdir ki, 1) Həmin sənədlər xüsusi dövlət əhəmiyyəti daşıyır; 2) Sənəddə artıq sözlər, ifadələr işlədilmir; 3) Fikir hüquqi məzmununa malik olur; 4) Sözün bədii imkanlarından istifadə edilir; 5) İmla xətalarına, cümlə qüsurlarına yol verilmir. Doğru fikirləri seçin:

- 1,4
- 2,5
- 1,3
- 2,4
- 3,5

16 Verilənlər aiddir: 1) Nitq sablonları və ya standart formalardan istifadə; 2) Fikrin maksimum mükəmməlliyi; 3) Fikrin aydınlığı, birmənalılığı; 4) Fikrin hüquqi əsaslılığı; 5) Xüsusi dövlət əhəmiyyəti daşımıası

- işgüzər sənədlərin dilinə
- rəsmi sənədlərin dilinə
- bədii üsluba
- elmi üsluba
- publisistik üsluba

17 1) Cox zaman hazır formaları olur və konkret göstəricilər həmin formalara yazılır. 2) Xüsusi dövlət əhəmiyyəti daşımır. 3) Haqqında bəhs edilən məsələ barəsində daha konkret və aydın məlumat verir. 4) Adətən, həcməcə kiçik olur. Yuxarıdakılar aiddir:

- rəsmi-publisistik dilə
- işgüzər sənədlərin dilinə
- rəsmi sənədlərin dilinə
- bədii-publisistik dilə
- elmi-kütləvi dilə

18 Yalnız yazılı nitq formasında olan funksional üslub hansıdır?

- publisistik üslub
- rəsmi- işgüzər üslub
- məişət üslubu
- bədii üslub
- fərdi üslub

19 İşgüzər sənədlərin bir çox hallarda hazır formaları olur. Verilənlərdən ikisi bunu şərtləndirən əsas səbəblərdir: 1) Əksəriyyəti arxivlərdə saxlanıldığı üçün; 2) Artıq sözlər, ifadələr işlədilməməsi üçün; 3) Əsasən, savadlı insanlar tərəfindən oxunduğu üçün; 3) İmla xətalarına, qüsurlu cümlələrə yol verilməməsi üçün; 5) Beynəlmilə mahiyyət daşıldığı üçün

- 3,5
- 2,4
- 1,5
- 3,4
- 1,2

20 İşguzar sənədləri seçin: 1) sərəncam 2) bildiriş 3) xasiyyətnamə 4) fərman 5) ərizə 6) nota

- 1, 4, 2
- 2, 3, 5
- 1, 5, 2
- 3, 4, 6
- 2, 1, 5

21 Rəsmi sənədlərin dilinə aid verilənlərdən hansı səhvdir?

- Rəsmi sənəd həcmə kiçik, yaxud böyük ola bilər. Əsas məsələ dil yiğcamlığıdır.
- Mühüm hüquqi məzmuna malik olmur və eyni zamanda xüsusi dövlət əhəmiyyəti daşıdır.
- Bu sənədləri mütəxəssislər hazırlayır, adətən, müxtəlif səviyyələrdə müzakirə olunur və qəbul edilir.
- Dövlətlərarası və dövlətdaxili münasibətlər məhz bu cür sənədlərlə tənzimlənir.
- Dilin maksimum mükəmməliyi gözlənilir, fikrin aydınlığına, birmənalılığına, hüquqi əsaslılığına xüsusi diqqət yetirilir.

22 Fikirlərdən biri səhvdir:

- Rəsmi sənədlərdə rəsmi şəxsin imzası və möhür olmalıdır.
- İşguzar sənədlər həcmə, adətən, rəsmi sənədlərə nisbətən daha böyük olur.
- Tərcüməyi – hal elmi və publisistik üslubda da ola bilər.
- Rəsmi-işguzar sənədlərdə qaralamaya, mətn üzərində qaralayaraq düzəliş etməyə icazə verilmir.
- Rəsmi-işguzar sənədlərin bəzi növlərində rəsmi üslubla bərabər, bədii üslubun elementlərinə də rast gəlmək mümkündür.

23 Əsasən, mütəxəssislər və işçi qrupları tərəfindən hazırlanır və hüquqi məzmuna malik olur:

- işguzar sənədlər
- rəsmi sənədlər
- bədii əsərlər
- publisistik məqalələr
- bədii-publisistik əsərlər

24 Rəsmi-işguzar üslubu işlənmə dairəsinə görə neçə yerə ayrılmış olar?

- 6.0
- 2.0
- 3.0
- 5.0
- 4.0

25 Biri rəsmi – işguzar üsluba aid deyil:

- Mükəmməl tərtibata malik olur.
- Nitqin sərbəstliyi əsas götürülür.
- Hüquqi məzmuna malik olur.
- Tarixi əhəmiyyət daşıyır.
- Dil yiğcamlığı əsas şərt olur.

26 Səhv fikri tapın:

- Məişət üslubu gündəlik həyatda insanların bir –biri ilə ünsiyyət saxladığı adı danışq dilidir.
- Rəsmi-işguzar üslub funksional üslublar içərisində ən birinci formalaşmış üslubdur.
- Rəsmi-işguzar üslubun şifahi forması olmur.
- Bədii üslub şeir dili, nəşr dili və dramaturgiya dili formalarında özünü göstərir.

- Elmi üslubun əsas xüsusiyyətləri məntiqilik, dəqiqlik, ardıcılıq və konkretlikdir.

27 Yalnız biri işgüzar sənədlərin əsas xüsusiyyətlərinə aiddir:

- Mühüm hüquqi məzmunə malik olur.
- Xüsusi dövlət əhəmiyyəti daşıdır, standart formaya malik olur.
- Həcmə böyük olur.
- Bədii üslub elementlərindən geniş istifadə edilir.
- Mütəxəssislər tərəfindən tərtib olunur.

28 İşgüzar sənədlərə aid cəhətləri seçin: 1. Dövlət əhəmiyyəti daşıdır. 2. Mütəxəssislər tərəfindən hazırlanır. 3. Hüquqi məzmunə malik olur. 4. Hər hansı bir şəxs tərəfindən hazırlanır.

- 1, 3
- 1, 4
- 2, 3
- 1, 2
- 3, 4

29 Rəsmi-işgüzar üsluba aid bəzi sənədlərdə olmaya da bilər:

- aydınlıq və yiğcamlıq
- rəsmi vəzifəli şəxsin imzası və möhürü
- dəqiqlik və konkretlik
- fikrin yiğcam ifadəsi
- standart formalardan istifadə

30 Hansı işgüzar sənəd deyil?

- izahat
- cinayət məcəlləsi
- etibarnamə
- qəbz
- elan

31 Sənədlərin rəsmiləşdirilməsi üçün qoyulan ümumi tələblərdən biri yanlışdır:

- İmzanın altında gün, ay və il göstərilir.
- Əgər sənəd blankda tərtib edilmişdirsa, sənədi imzalayan şəxsin vəzifəsi tam şəkildə, blankda tərtib edilməmişdirsa, qısa şəkildə göstərilir.
- Sənəd ona rəsmi xarakter və hüquqi güvvə verilməsi üçün rəsmiləşdirilir.
- Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi və ona möhür vurulması vasitəsilə həyata keçirilir.
- İmzanın tərkibinə sənədi imzalayan şəxsin vəzifəsinin adı, onun şəxsi imzası, soyadı və adı daxildir.

32 Hansı sıra rəsmi sənədlərdən ibarətdir?

- protokol, reklam
- sərəncam, fərman
- arayış, etiket
- ərizə, bildiriş
- izahat, tərcüməyi-hal

33 Sənədlərin rəsmiləşdirilməsi hansı qaydada həyata keçirilmir?

- qeydiyyata salınmasıyla
- sənədin bütün nüsxələrinin imzalanmamasıyla

- sənədin imzalanmasıyla
- təsdiq edilməsiylə
- möhür vurulmasıyla

34 Səhv fikri tapın:

- Məişət üslubundan radio və televiziyyada da istifadə olunur.
- Vulqarizmlərə, varvarizmlərə, dialektizmlərə heç bir üslubda yol verilmir.
- Rəsmi- işgüzər üslubun şifahi forması olmur.
- Sözün mətnində bədii vəzifa daşımamasına, obrazlı şəkildə işlədilməsinə sözün poetik funksiyası deyilir.
- Funksional üslublara beş üslub daxildir.

35 Fərdi üslubun təsir etmədiyi funksional üslub:

- publisistik üslub
- rəsmi-işgüzər üslub
- bədii üslub
- elmi üslub
- məişət üslubu

36 Milli rəsmi-işgüzər üslub başqa üslublara nisbətən gec formalaşmışdır. Bunun əsas səbəbi:

- milli dövlətimizin olmaması
- bu funksiyarı bir müddət ərəb, fars və rus dili kimi xarici dillərin yerinə yetirməsi
- bu üslubun lügət tərkibinin yiğcam, sintaksisinin məhdud olması
- Azərbaycan dilinin iltisaqi dil olması
- ədəbi dilimizin inkişafının zəif getməsi

37 Dilin dövlət dili olması hansı üslubda müəyyən edilir?

- publisistik
- rəsmi –işgüzər üslub
- bədii
- elmi
- fərdi üslub

38 Dövlət başçısının bəyanatı hansı üsluba aiddir?

- epistolyar
- rəsmi – işgüzər
- elmi
- publisistik
- elmi –publisistik

39 Rəsmi – işgüzər üsluba aid deyil:

- Fikir mümkün qədər yiğcam, konkret şəkildə çatdırılır.
- Burada obrazlı ifadələrə, fərdi nitq xüsusiyyətlərinə rast gəlinir.
- Rəsmi və işgüzər sənədlərin dilidir.
- Rəsmi – işgüzər üslub hamı üçün eynidir – standartdır.
- Rəsmi- işgüzər üslub iki yerdə ayrıılır.

40 Hansı üslubda fikir müəyyən qəlibə düşmüş formalarda və olduqca yiğcam şəkildə verilir?

- funksional

- rəsmi – işgüzar
- elmi
- fərdi
- publisistik

41 Rəsmi sənədlərə aid deyil:

- fərman
- annotasiya
- nota
- bəyanat
- sərəncam

42 Rəsmi sənədlərin haqqında aşağıdakılardan biri səhvdir:

- Rəsmi sənədlər mütəxəssislər tərəfindən hazırlanır.
- Rəsmi sənədlər tarixi əhəmiyyət daşıdır.
- Hər bir dövlətin ən mühüm rəsmi sənədləri onun Konstitusiyası, hökumətin sərəncamları və s. -dən ibarətdir.
- Rəsmi sənədlər dedikdə dövlət, yaxud hökumət təşkilatlarının tərtib etdiyi və xüsusi qaydada təsdiq olunan sənədlər nəzərdə tutulur.
- Rəsmi sənədlər mühüm hüquqi məzmuna malik olur.

43 İşgüzar yazışmanın tətbiqi zamanı aşağıdakılardan biri nəzərə alınır:

- adresatın maraq və qabiliyyəti
- məktub müəllifinin təvəllüdü
- məlumat müəllifinin məqsəd və məqamı
- adresatın məqsədi
- müvafiq bacarıqların mətnində ifadə edilməsi

44 Rəsmi və işgüzar sənədlər birlikdə hansı yazı növünə aiddir?

- imla yazıları
- əməli yazılar
- ifadə yazıları
- inşa yazıları
- rəsmi yazılar

45 Əvvəller bütün üslublar hansı elmin tərkibinə daxil idi?

- ədəbiyyat
- falsəfə
- riyaziyyat
- təbabət
- dilçilik

46 İşgüzar sənədlərə verilən tələblərdən biri düzgündür:

- Dövlət əhəmiyyəti daşıyır.
- İşgüzar sənədlərin dilində ifadə qəlibləri – şablonlar əsas yer tutur.
- İşgüzar sənəddə artıq söz və ifadələr işlədirilir.
- İşgüzar sənədlərin hazır formaları olmur.
- Mütəxəssislər tərəfindən tərtib edilir.

47 İşgüzar sənədlərə verilən tələblər hansılardır? a) sənəddə artıq sözlərin, ifadələrin işlədilməməsi b) işgüzar sənədlərin xüsusi dövlət əhəmiyyəti daşımıası c) imla xətalarına yol verilməməsi d) mütəxəssislər tərəfindən

tərtib edilməsi e) qüsurlu cümlələrə yol verilməməsi

- b,c,d
- a,c,e
- c,d,e
- b,d,e
- a,b,d

48 İşgüzar sənədlər haqqında aşağıdakılardan biri səhvdir:

- İşgüzar sənədlərdə bəhs olunan məsələ barəsində daha konkret, daha aydın məlumat verilir.
- İşgüzar sənədlər mütəxəssislər tərəfindən tərtib edilir.
- İşgüzar sənədlər xüsusi dövlət əhəmiyyəti daşıdır.
- İşgüzar sənədlərin dilində şablonlar əsas yer tutur.
- Ərizə, tərcüməyi – hal, bildiriş, arayış, protokol və s. işgüzar sənədlərə aid edilir.

49 Nəyə görə rəsmi-işgüzar üslub zəif inkişaf etmişdir?

- ədəbi-bədii dilin zəif olması ilə əlaqədar
- bir müddət fars, ərəb, həmçinin rus dilinin ölkədə hökmran olması ilə əlaqədar
- yeni yarandığı üçün
- qonşu ölkələrlə əlaqənin zəif olması ilə bağlı
- fərdi üslubun zəif olması ilə əlaqədar

50 Rəsmi-işgüzar üslubun funksional üslublardan geri qalmasının səbəbi nədir?

- bədii üslubun ədəbi dilin tarixində aparıcı olması
- sovet dövründə respublikalarda dövlətçilik və idarəcilik təcrübəsinin inkişaf edə bilməməsi
- lügət tərkibinin yığcamlığı
- bu sahədə mütəxəssislərin olmaması
- rəsmi-işgüzar üslubun standart formalarda verilməsi

51 Rəsmi-işgüzar sənədlərə aid edilmiş xüsusiyyətlərdən biri yanlışdır:

- yığcamlıq
- çoxmənalılıq
- konkretlik
- ardıcılılıq
- dəqiqlik

52 Dəqiqlik, konkretlik kimi xüsusiyyətlərinə görə rəsmi-işgüzar üslub hansı üsluba bənzəyir?

- bədii-publisistik üsluba
- elmi üsluba
- bədii üsluba
- məisət üslubuna
- publisistik üsluba

53 Rəsmi- işgüzar üslubla bağlı verilən fikirlərdən biri səhvdir:

- Lügət tərkibi yığcam, sintaksisi məhduddur.
- İşgüzar sənədlər həcmində görə rəsmi sənədlərdən böyükdür.
- Rəsmi və işgüzar sənədlərin dilidir.
- Obrazlılığa və bədiiliyə yol verilmir.
- Fərdi nitq ünsürlərindən qaçılır.

54 Aşağıdakı sənədlərdən hansıların məzmunu demək olar ki, eynidir? 1. etibarnamə 2. sərəncam 3. vəkalətnamə 4. fərman 5. xasiyyətnamə 6. bəyanat

- 1-4, 2-3
- 1-3, 2-4
- 1-2, 3-6
- 1-6, 3-4
- 2-5, 4-6

55 Aşağıda hansı əməli yazı nümunələrinin xüsusiyyətləri verilmişdir? (Ardıcılılığı göstərin) 1) Əvvəlində onu yazan şəxsin adı, atasının adı və soyadı göstəriləməli, sonunda isə imza qoyulmalıdır. 2) Latinca hərəkət, hadisə, cinayət işi deməkdir. 3) Hər hansı bir şəxsin kimliyini təsdiq etmək məqsədilə bu və ya digər təşkilat tərəfindən verilir.

- məktub, izahat, arayış
- hesabat, akt, arayış
- ərizə, izahat, akt
- protokol, annotasiya, rəy
- izahat, hesabat, akt

56 Standart forma və şablonlardan daha çox istifadə olunan üslub hansıdır?

- fərdi
- rəsmi-işgüzər
- bədii
- elmi
- publisistik

57 Bunlardan biri işgüzər yazışmanın spesifik xüsusiyyəti deyil:

- ifadənin neytrallığı
- terminlərdən istifadəyə qadağa
- ifadənin dəqiqliyi
- yiğcamlıq
- sabit ifadələrdən istifadə

58 Hansı işgüzər sənəd deyil?

- elan
- fərمان
- tərcümeyi-hal
- qəbz
- xasiyyətnamə

59 Dəqiqlik, konkretlik kimi xüsusiyyətlər rəsmi-işgüzər üslubdan başqa daha hansı üslubda özünü göstərir?

- bədii-publisistik üsluba
- elmi üsluba
- bədii üsluba
- məişət üslubuna
- fərdi üsluba

60 Hansı üslubun şifahi variantı yoxdur?

- publisistik üslubun

- rəsmi-işgüzər üslubun
- bədii üslubun
- elmi üslubun
- məişət üslubunun

61 Hansı üslubda fərdi üslubdan heç istifadə edilmir?

- publisistik
- rəsmi-işgüzər
- elmi
- bədii
- məişət

62 Yalnız ikisi işgüzər sənədə daxildir: 1) tərcümeyi-hal 2) sərəncam 3) bəyanat 4) etibarnamə 5) nota

- 4, 5
- 1, 4
- 1, 2
- 3, 4
- 2, 4

63 Daxili işgüzər yazışma necə adlandırılır?

- ictimai sənədləşmə
- xidməti sənədləşmə
- rəsmi sənədləşmə
- dövri sənədləşmə
- kütləvi sənədləşmə

64 Xarici işgüzər yazışma necə adlandırılır?

- daxili sənədləşmə
- rəsmi məktub
- dövri sənədləşmə
- xidməti sənədləşmə
- rəsmi sənədləşmə

65 Bunlardan biri sənəd növü deyil:

- maliyyə
- yazı
- idarə
- elmi
- texniki

66 Tərtibçinin nəticə və təklifləri ilə bağlı rəhbərliyə ünvanlanmış hansıa məsələnin bildirildiyi sənəd necə adlandırılır?

- sərəncam
- xidməti qeyd
- arayış
- ərizə
- akt

67 Xidməti qeyd növlərindən biri səhv verilib:

- məlumat
- bildiriş
- analitik məlumat
- icmal
- məlumat - statistika

68 Məlumatın əlverişliliyi faktoruna görə sənədlərin xarakterindən biri səhv göstərilib:

- həm açıq, həm də konfedensial
- geniş
- açıq istifadə olunan
- məhdud
- konfedensial

69 Sənədlərin icra müddətindən biri düzgün deyil:

- dövri
- kütləvi
- təcili
- yekun
- ikinci dərəcəli

70 Ünvanlanma faktoruna görə sənədlər necə təsnifləşdirilir?

- işgüzar xidmət
- daxili və xarici işgüzar yazışma
- daxili işgüzar yazışma
- xarici işgüzar yazışma
- adları çəkilənlərdən heç biri

71 Bunlardan biri yazılı işgüzar ünsiyyəti reallaşdırılan şərt deyil:

- Təşkilatların bu və ya digər sahələrdəki fəaliyyəti işgüzar yazışmanın predmeti hesab edilir.
- Təşkilatlar arasındakı məlumat ünsiyyətinin məzmunu rəqlament səviyyəsinə malik olmur.
- Təşkilatlar arasındakı məlumat ünsiyyətinin xarakteri və məzmunu vacib əhəmiyyətli rəqlament səviyyəsinə malik olur.
- Əsasən təşkilatın fəaliyyəti zamanı meydana gələn və yazılı təribata ehtiyac duyan vəziyyətlər təkrarlanan və standart hesab edilir.
- İşgüzar ünsiyyətdə təşkilatlar rəhbərlərin və digər vəzifəli şəxslərin timsalında iştirak edir.

72 İşgüzar ünsiyyətdə mənfi etiket işarələrindən biri səhv göstərilib:

- cavabdakı məlumatın qeyri-dəqiqliyi
- cavabın vaxtında verilməsi
- cavabın zamanında verilməməsi
- cavabın gecikdirilməsi
- cavab verməkdən imtina etmək

73 Mübahisə zəminində bir nəfər digərinə maddi və mənəvi zərər yetirmiştir. Zərərçəkmiş şəxs lazımı orqanlara hansı sənədi təqdim etməlidir?

- nizamnamə
- ərizə
- izahat
- bəyannamə
- akt

74 Verilmiş sənədlərdən hansılarının əvvəli, demək olar ki, eynidir?

- layihə-qəbz
- ərizə-izahat
- rəy-annotasiya
- arayış-tərcüməyi-hal
- akt-çağırış

75 Məktəbi yenicə bitirmiş Ramin Babayev Bakı Baş Məşğulluq İdarəsinə işə düzəlmək üçün müraciət etməlidir. Bunun üçün o, hansı müraciət formasını seçməlidir?

- izahat
- ərizə
- reklam
- akt
- bəyanat

76 Verilmiş başlıq hansı əməli yazı formasına aiddir: “Anadolu liseyinin direktoru M.Rəhimovaya həmin liseyin Xa sinif şagirdi S.Məmmədovdan...”

- arayış
- ərizə
- xasiyyətnamə
- protokol
- etibarnamə

77 Ərizənin yazılış formasına qoyulan tələblər hansı sıradə səhv göstərilmişdir?

- Ərizənin sonunda imza qoyulmalı və onun yazılmış tarixi göstərilməlidir.
- Ərizəyə möhür vurulmalıdır.
- Ərizənin məzmunu qısa, faktlar isə konkret olmalıdır.
- Vərəqin ortasında “ƏRİZƏ” sözü yazılmalıdır.
- Ərizəni ərizəçi öz xətti ilə yazmalıdır.

78 Aşağıdakılardan biri ərizəyə aid deyil:

- Sətrin 1/2 hissəsi həcmində sağ tərəfdən ərizəçinin adı, soyadı göstərilməlidir.
- Kim və kimdən yazılması göstərilməsə də olar.
- Ərizə mütləq imzalanmalıdır.
- Yazarın öz xətti ilə olmalıdır.
- Xahiş və şikayət xarakterli ərizələr vardır.

79 Məzmununa görə ərizənin neçə növü var?

- 4.0
- 2.0
- 5.0
- 3.0
- 6.0

80 Verilmiş fikirlərdən hansı səhvdir? Ərizənin sonunda:

- Möhür vurulmur.
- Möhür vurulur.
- İmza qoyulur.

- Yazılma tarixi göstərilir.
 Ərizəni yazan şəxsin adı və soyadı qeyd olunur.

81 Aşağıda verilənlərdən yalnız biri işgüzar sənəddir:

- sərəncam
 ərizə
 konstitusiya
 prezidentin fərmanı
 nazirin əmri

82 Ərizə yazarkən lazımlı olan qaydalardan biri səhvdir:

- Vərəqin sağ tərəfində əvvəlindən ərizənin başlığı, yəni kimə və kimdən yazıldığı qeyd olunmalıdır.
 Ərizəyə möhür vurulmalıdır.
 Ərizənin məzmunu qısa, faktlar isə konkret olmalıdır.
 Ərizəni ərizəçi öz xətti ilə yazmalıdır.
 Vərəqin ortasında baş hərfi böyük hərf olmaqla “ƏRİZƏ” sözü yazılmalıdır.

83 Eyni formada yazılılan işgüzar sənədlər hansılardır?

- izahat, bildiriş
 ərizə, izahat
 tərcüməyi-hal, təqdimat
 töhmət, ərizə
 protokol, teleqram

84 Nümunələrdən hansı məzmununa görə iki növə bölünür?

- reklam
 ərizə
 teleqram
 elan
 arayış

85 Hər hansı bir hadisə ilə bağlı zərər yetirildiyi halda zərərçəkmiş şəxs lazımı orqanlara hansı sənədi təqdim edə bilər?

- protokol
 ərizə
 etibarnamə
 təqdimat
 akt

86 Ərizə haqqında yazılınlardan biri səhv verilmişdir:

- Ərizə işgüzar sənəd nümunəsidir.
 Ərizələrdə heç vaxt mülki məcəllənin müddəalarından istifadə edilmir.
 Ərizələr mütləq imzalanmalıdır.
 Ərizənin məzmunca iki növü var.
 Ərəb sözüdür.

87 İşgüzar sənədləri seçin: a) nota b) fərman c) etiket d) sərəncam e) bildiriş ə) ərizə

- d,e,ə

- c,e,ə
- a,d,ə
- a,b,d
- b,c,d

88 Göstərilənlərdən biri ərizəyə aid deyil:

- Ərizə mütləq imzalanmalıdır.
- Kimə və kimdən yazılıması göstərilməsə də olar.
- Vərəqin ortasında “ÖRİZƏ” sözü yazılmalıdır.
- Yazarın öz xətti ilə olmalıdır.
- Xahiş və şikayət xarakterli ərizələr vardır.

89 Aşağıdakı sənədlərdən hansıların əvvəli, demək olar ki, eynidir?

- bildiriş – xülasə
- ərizə – izahat
- rəy - annotasiya
- akt - reklam
- elan - qabz

90 Ərizə nə məqsədlə yazıılır?

- məlumat vermək
- xahiş etmək
- elan vermək
- münasibət bildirmək
- izah etmək

91 Ərizə haqqında verilən cümlələrdən biri səhvdir:

- Şəxsin özü tərəfindən yazılımalıdır.
- Ailə üzvləri barəsində qısa məlumat verilməlidir.
- Başlığı, yəni kimə və kimdən yazılıması dəqiğ olmalıdır.
- Sonunda il, ay, gün və yazarın şəxsi imzası qoyulmalıdır.
- Məzmun qısa, faktlar isə konkret və aydın olmalıdır.

92 Bunlardan biri ərizəyə verilən tələblərə aid deyil:

- Ərizə konkret şəxsə ünvanlanmalıdır.
- Ərizə notarial qaydada təsdiqlənməlidir.
- Başlığı, yəni kimə və kimdən yazılıması dəqiğ olmalıdır.
- Məzmunu qısa, faktlar konkret olmalıdır.
- Ərizəçi ərizəni öz xətti ilə yazmalıdır.

93 Ərizə ilə həyata keçirilmir:

- hüquqi pozulmaların aradan qaldırılması tələbi
- komissarlıq əmrləri, komissiya yaratma, tədbir keçirtmə, müəyyən işi tapşırma
- vətəndaşın hüquqi və qanuni mənafeləri
- idarə və ya vəzifəli şəxsə rəsmi müraciət
- müəssisələrin işini yaxşılaşdırma təklifləri

94 Ərizə, elan, tərcümeyi-hal, təqdimat, izahat, vəkalətnamə... Verilən sənədlərdən neçəsinin sonunda mütləq möhür olmalıdır?

- 5.0
- 1.0
- 2.0
- 3.0
- 4.0

95 Dərkənar haqqında deyilənlərdən biri səhvdir:

- Yuxarı instansiya tərəfindən qoyulur.
- Geniş olmalıdır.
- Konkret olmalıdır.
- Göstəriş formasında olmalıdır.
- Vərəqin sol tərəfində yazılır.

96 Bu ifadələrdən birini ərizəyə dərkənar kimi vermək olmaz:

- işə götürülsün
- fikirləşərəm
- müzakirə edilsin
- mükafatlandırılsın
- nəzərə alınsın

97 "Sənədləşdirilsin", "ödənilsin", "obyektiv həll edin", "etiraz etmirəm" və s. Göstərilən ifadələrin aid olduğu sənəd növünü göstərin:

- akt
- dərkənar
- qərar
- izahat
- məktub

98 "Təşəbbüs bəyənilsin", "hesabat hazırlayın", "mükafatlandırılsın", "rəsmiləşdirin" və s . Göstərilən ifadələr hansı əməli yazı növünə aiddir?

- etiket
- dərkənar
- təqdimat
- arayış
- müqavilə

99 Aşağıdakı sənədlərdən hansının başlanğıçı eynidir?

- müqavilə- izahat
- ərizə-izahat
- protokol-müqavilə
- akt- zəmanət
- bəyanat-elan

100 Vərəqin sol tərəfindən 4-5 sm buraxılmaqla ortadan başlanır. İlk cümlədə müraciət olunan şəxsin vəzifəsi, titulu, adının və atasının adının baş hərfləri və soyadı yazılır... Yuxarıda göstərilənlər hansı əməli yazı növünə aiddir?

- əmr
- ərizə
- məktub

- akt
 tərcümeyi-hal

101 Dərkənar nədir?

- ərizənin məzmununun başlandığı yer
 ərizəyə baxan şəxsin qeyd aparması üçün saxlanılan yer
 ərizəni yanan şəxsin imza atmaq üçün istifadə olunan yer
 ərizənin yazılmış tarixi üçün istifadə olunan yer
 ərizənin kimə və kimin yazıldığı üçün istifadə olunan yer

102 Bunlardan birini dərkənar nümunəsi kimi götürmək olmaz:

- Mükafatlandırılsın.
 Götürə bilmərəm.
 Obyektiv həll edin.
 Ödənilsin.
 Sənədləşdirin.

103 "Mən, Ramin Kərim oğlu Əliyev 1988-ci il may ayının 21-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. 20 sayılı orta məktəbi bitirmişəm. 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsinə daxil olmuşam, hazırda IV kurs tələbəsiyəm. Atam, Vaqif Əliyev 1960-ci ildə Qəbələ rayonunda anadan olmuşdur. Bank işçisidir. Anam, Zəhra Məmmədova 1965-ci ildə Şəki rayonunda anadan olmuşdur. Evdar xanımdır. Göstərilən nümunə hansı əməli yazı növünə aiddir?

- etibarnamə
 tərcümeyi-hal
 xasiyyətnamə
 təqdimat
 məqalə

104 Məzmunca bir-birinə oxşayan və eyni zamanda müəyyən xüsusiyyətlərə görə bir-birindən fərqlənən sənədlər hansılardır?

- arayış, reklam
 tərcümeyi-hal, xasiyyətnamə
 töhmət, ərizə
 protokol, bildiriş
 teleqram, izahat

105 Verilmiş əməli yazı nümunələrindən hansı sıradakılar yalnız şəxsin öz xətti ilə yazılmalıdır?

- zəmanət və arayış
 tərcümeyi-hal və ərizə
 protokol və əmr
 fərman və təqdimat
 məktub və xasiyyətnamə

106 Tərcümeyi-halın birinci cümləsində hansı durğu işarələrindən istifadə olunur?

- iki nöqtə
 vergül və nöqtə
 nida və tire
 sual və vergül
 nöqtəli vergül

107 İctimai həyatın müxtəlif sahələrində istifadə edilən və şəxsin özü haqda ətraflı məlumat verməsi məqsədi ilə yazılış sənəd necə adlanır?

- xasiyyətnamə
- tərcümeyi-hal
- akt
- protokol
- annotasiya

108 Bioqrafiya nədir?

- bir şəxsin öz əli ilə yazdığı tərcümeyi-hali
- kiminsə tərcümeyi-halının başqası tərəfindən yazılmış
- bir şəxsin özü haqqında yazdığı ətraflı məlumat
- bir şəxsin əmək fəaliyyətini təsvir edən rəsmi sənəd
- dövlətin hər bir vətəndaşa verdiyi hüquqi sənəd

109 Tərcümeyi-halı xasiyyətnamədən fərqləndirən əsas əlamət hansıdır? (düzgün cavabı göstərin)

- Xasiyyətnaməni idarə rəhbəri imzalayır.
- 1-ci şəxsin özü tərəfindən, 2-ci həmin şəxs barəsində, lakin başqa adam tərəfindən yazılır.
- 1-ci həmin şəxs barəsində, lakin başqa adam tərəfindən, 2-ci şəxsin özü tərəfindən yazılır.
- Tərcümeyi-halı ən azı iki məsul şəxs imzalayır.
- Xasiyyətnamələrin heç biri dövlət əhəmiyyəti daşıdır.

110 Aşağıda verilənlər hansı işgüzər sənəd haqqındadır? 1. Sadə və mürəkkəb xarakterli olur. 2. İşə girərkən, rəhbər vəzifəyə seçilərkən, mükafat təqdim olarkən, ictimai-siyasi təşkilata üzv olarkən və s. yazılır. 3. Yazanın öz xətti ilə olmalıdır. 4. Həyat mərhələləri, oxuduğu, işlədiyi yerlər, ailə vəziyyəti, nailiyyətləri və s. göstərilməlidir.

- bildiriş
- tərcümeyi-hal
- ərizə
- elan
- akt

111 “Hər hansı bir şəxs özü haqqında ətraflı məlumat verməlidir. O, bu sənəddə bütün ailə üzvləri haqqında geniş yazmalıdır” Bu sözlər hansı sənəd haqqındadır?

- protokol
- tərcümeyi-hal
- etibarnamə
- akt
- ərizə

112 Biri məntiqi pozur:

- bildiriş
- tərcümeyi-hal
- anons
- reklam
- afişə

113 Aşağıda verilənlər hansı işgüzər sənəd haqqındadır? - İşə girərkən, rəhbər vəzifəyə irəli çəkilərkən, mükafat təqdim olunarkən, ictimai-siyasi təşkilata üzv olarkən və s. yazılır. - Yazanın öz xətti ilə olmalıdır. - Həyat

mərhələləri, oxuduğu, işlədiyi yerlər, ailə vəziyyəti, nailiyyətləri və s. göstərilməlidir.

- xasiyyətnamə
- tərcümeyi –hal
- ərizə
- izahat
- təqdimat

114 Elmi tərcümeyi-hal aşağıdakılardan kimlərə yazıla bilər?

- xarici vətəndaşa
- alimə
- idarə rəhbərinə
- idarənin mühasibinə
- hər hansı bir şəxsə

115 Tərcümeyi-hal barədə verilmiş fikirlərdən biri yanlışdır:

- Təhsili haqqında məlumat verilməlidir.
- Məlumatın vaxtı, saatı və yoxlanılan hadisənin yeri dəqiq göstərilməlidir.
- Şəxsin doğulduğu il, ay və gün dəqiq göstərilməlidir.
- Həyatının mərhələləri ilə bağlı faktlar ardıcıl sadalanmalıdır.
- Tərtib edən öz xətti ilə yazıb imza qoymalıdır.

116 Tərcümeyi-halı xasiyyətnamədən fərqləndirən əsas əlamət hansıdır? Verilənlərdən yalnız biri doğrudur:

- Xasiyyətnaməni yazan şəxs özü imzalayır.
- Tərcümeyi-hal şəxsin özü tərəfindən, xasiyyətnamə isə həmin şəxs barəsində, lakin başqası tərəfindən yazılır.
- Tərcümeyi-hal başqa adam tərəfindən, xasiyyətnamə isə şəxsin özü tərəfindən yazılır.
- Xasiyyətnamələrin heç biri dövlət əhəmiyyəti daşımur.
- Tərcümeyi-halı idarə rəhbəri verir.

117 Tərcümeyi –hala qoyulan tələblərdən biri səhvdir:

- Şəxsin təhsili, qazandığı nailiyyətlər barədə məlumat verilməlidir.
- Tərcümeyi-hali şəxs öz elektron variantında təqdim etməlidir.
- Tərcümeyi-hal dolğun olmalıdır.
- Burada şəxsin doğulduğu il, ay, gün və yer dəqiq göstərilməlidir.
- Faktlar ardıcılıqla verilməlidir.

118 Yalnız birində müəyyən qədər fərdilik özünü göstərə bilər:

- protokolda
- tərcümeyi-halda
- qanunlarda
- məcəllələrdə
- arayışda

119 Aşağıdakı işgüzar sənədlərdən hansını hazırlayarkən bu tələblər yerinə yetirilməlidir? 1. Sənədi idarə rəhbəri verir. 2. Sənəddə bu və ya digər şəxsin ictimai fəaliyyəti, əxlaqi və siyasi keyfiyyətləri obyektiv şəkildə ardıcıl sadalanır. 3. Haraya təqdim olunması göstərilir. 4. Dövlət əhəmiyyətlidirsə, müzakirə olunaraq yoxlanılır. 5. Həcmi 1- 2 səhifədən artıq olmur.

- tərcümeyi – hal
- xasiyyətnamə

- ərizə
- protokol
- izahat

120 "Xasiyyətnamə" sözü hansı dilə məxsus sözdür?

- türk
- ərəb və fars
- rus
- ərəb
- latin

121 Xasiyyətnamənin həcmi neçə səhifədən ibarət olur?

- dörd - beş
- bir - iki
- beş-altı
- beş-on
- üç-dörd

122 Yeni işə qəbul olunduqda, rəhbər vəzifəyə seçildikdə və ya dövlət orqanları tərəfindən tələb olunduqda hər hansı şəxs haqqında ... verilir.

- qəbz
- xasiyyətnamə
- elan
- protokol
- vəkalətnamə

123 Xasiyyətnamənin yazılımasına verilən tələblərə aid deyil:

- Xasiyyətnamə yiğcam olmalıdır, göndərilən təşkilatın adı dəqiq göstərilməlidir.
- Xasiyyətnamələr istənilən formada yazılı bilər.
- Dövlət sənədi kimi xasiyyətnaməni idarə rəhbəri verir.
- Xasiyyətnaməni ən azı iki məsul şəxs imzalayır və müəssisənin möhürü vurulur.
- Xasiyyətnamənin həcmi 1-2 səhifədən artıq olmur.

124 Aşağıdakı sənədlərdən neçəsində mütləq möhür olmalıdır? (ərizə, vəkalətnamə, arayış, xasiyyətnamə, tərcüməyi - hal, elan, izahat)

- 6.0
- 3.0
- 1.0
- 2.0
- 4.0

125 «Xasiyyətnamə» sözü ilə bağlı hansı fikir düzgündür?

- Birinci tərəfi Azərbaycan, ikinci tərəfi fars sözüdür.
- İki hissədən ibarətdir.
- Ərəb sözüdür.
- Türk sözüdür.
- Fars sözüdür.

126 Xasiyyətnamənin tərtib edilməsinə dair verilənlərdən biri yanlışdır:

- Xasiyyətnamənin həcmi 1-2 səhifədən artıq olmamalıdır.
- Dövlət sənədi kimi xasiyyətnaməni yalnız idarə rəhbəri imzalayır.
- Xasiyyətnamədə bu və ya digər şəxsin ictimai fəaliyyəti, əxlaqi və şəxsi keyfiyyətləri obyektiv şəkildə sadalanır.
- Onun kimə, kimdən və haradan təqdim olunması göstərilir.
- Dövlət əhəmiyyətli bəzi xasiyyətnamələr müzakirə olunur və yoxlanılır.

127 Biri işgüzar məktub nümunəsinə aid deyil:

- cavab
- xasiyyətnamə
- sorğu
- məlumat
- tövsiyə

128 Xasiyyətnamə ən azı neçə şəxs tərəfindən təsdiq edilməlidir?

- beş-altı şəxs tərəfindən
- ən azı iki şəxs tərəfindən
- bir şəxs tərəfindən
- üç şəxs tərəfindən
- üç-dörd şəxs tərəfindən

129 Verilmiş xüsusiyyətlər hansı sənədi səciyyələndirir? 1) Dövlət sənədi kimi idarə rəhbəri verir. 2) Bu sənəddə şəxsin ictimai fəaliyyəti, əxlaqi və siyasi keyfiyyətləri obyektiv şəkildə ardıcıl sadalanır.

- ərizə
- xasiyyətnamə
- vəkalətnamə
- etibarnamə
- elan

130 Biri digərlərindən fərqlənir:

- fərman
- xasiyyətnamə
- qanun
- sərəncam
- konstitusiya

131 Bunlardan biri rəsmi sənədlər cərgəsində verilə bilməz:

- sərəncam
- xasiyyətnamə
- bəyanat
- qanun
- fərman

132 «Verilir Nicat Rövşən oğlu Həsənliyə ona görə ki, o, həqiqətən, Xanlar rayonu 3 sayılı orta məktəbin III sinfində oxuyur.» Nümunə işgüzar sənədlərdən hansına aiddir?

- ərizə
- arayış
- bildiriş
- akt
- reklam

133 Şəxsin təvəllüdü, vəzifəsi, milliyyəti, ailə vəziyyəti, idarə və müəssisədəki əmək fəaliyyəti, stajı və s. gösrətilən ardıcılıq hansı əməli yazı növünə aiddir?

- annotasiya
- xasiyyətnamə
- təqdimat
- vəkalətnamə
- izahat

134 Hansı sənəddə şəxsin ictimai fəaliyyəti, əxlaqi və siyasi keyfiyyətləri sadalanır?

- müqavilə
- xasiyyətnamə
- etibarnamə
- tərcümeyi-hal
- fərman

135 Hansı sənədi idarə rəhbəri imzalayır?

- izahat
- xasiyyətnamə
- etibarnamə
- tərcümeyi-hal
- ərizə

136 “Bu sənəd hər hansı bir şəxsin kimliyini təsdiq etmək məqsədi ilə bu və ya digər təşkilat tərəfindən verilir və burada bir və ya bir neçə şəxs haqqında da məlumat vermək mümkündür”. Bu fikirlər hansı işgüzar sənəd haqqındadır?

- akt
- arayış
- ərizə
- izahat
- protokol

137 Kimliyi təsdiq etmək üçün verilən sənəd hansılar?

- məqalə
- arayış
- qaimə
- qəbz
- bildiriş

138 “.... hər hansı bir şəxsin kimliyini təsdiq etmək məqsədi ilə bu və ya digər təşkilat tərəfindən verilən sənəddir”. Söhbət hansı sənəddən gedir?

- vəkalətnamə
- arayış
- protokol
- ərizə
- elan

139 Hansı işgüzar sənəd fərdin özü tərəfindən hazırlanır?

- etibarnama

- arayış
- izahat
- ərizə
- tərcümeyi-hal

140 Verilmiş sənədi müəyyənləşdirin: “Əli Ramazan oğlu Məmmədov, həqiqətən, Bakı şəhər 158 sayılı məktəbin IX sinif şagirdidir”.

- bildiriş
- arayış
- ərizə
- akt
- protokol

141 Kimliyi əvəz edən sənəd hansıdır?

- əmr
- arayış
- xasiyyətnamə
- tərcümeyi-hal
- ərizə

142 Hər hansı şəxsin bir yerdə yaşaması, işləməsi, oxuması və s. haqqında tərtib edilən sənəd növü necə adlanır?

- annotasiya
- arayış
- təqdimat
- müqavilə
- izahat

143 Hansı sənəd mütləq möhürlə təsdiqlənməlidir?

- izahat
- arayış
- ərizə
- elan
- protokol

144 Hansı sənəd kimliyi təsdiq etmək üçün hər hansı bir təşkilat tərəfindən verilir?

- xasiyyətnamə
- arayış
- elan
- izahat
- qəbz

145 İşgüzar məktubun yazılıma ardıcılılığı hansı bənddə pozulmayıb?

- xəbərdarlıq, nəticə, vəziyyətin təsviri
- müraciət, giriş, vəziyyətin təsviri, nəticə, xəbərdarlıq, son etiket düsturu
- giriş, müraciət, xəbərdarlıq, nəticə
- müraciət, nəticə, xəbərdarlıq
- giriş, şərh, son etiket düsturu

146 İşgüzar məktubda olan məlumatlara verilən tələblərdən biri səhvdir:

- dolğunluq
- çatdırılma müddəti
- rəsmilik
- aktuallıq
- obyektivlik

147 Reklam məktubları tərtib olunarkən riayət edilən qaydalardan biri səhv göstərilib:

- bezdirici olmamaq
- üslubi tərtibatın səmərəsizliyi
- müxtəsərlik
- qəti tərtibat
- dəqiqlik

148 Bunlardan biri cavab tələb edən məktub növüdür:

- bildiriş
- xahişnamə
- xəbərdarlıq
- imtina
- təlimat

149 Ünvanlanma faktoruna görə sənədlər neçə yerə bölünür:

- 7.0
- 2.0
- 1.0
- 4.0
- 5.0

150 Biri cavab tələb etməyən məktub növünə aiddir:

- tələb
- xatırlama
- müraciət
- təklif
- dəvət

151 Hansı məktub növündə məntiq pozulub?

- xəbərdarlıq - imtina
- irad – bildiriş
- xahişnamə - müraciət
- təklif – tələb
- təlimat-informasiya

152 “Salam, əziz dostum. Bu, mənim sənə əsgərlikdən göndərdiyim sonuncu kağızdır...” – verilmiş bu sözlərlə hansı əməli yazı nümunəsi başlayır?

- elan
- məktub
- ərizə
- hekayə

inşa

153 Bunlardan biri elan növünə aid deyil:

- anons
- açıq məktub
- afişə
- reklam
- bildiriş

154 Aşağıdakılardan birini rəsmi-işgüzar üslubun ən sərbəst forması hesab etmək olar:

- akt
- məktub
- ərizə
- arayış
- bildiriş

155 “Hörmətli cənab! Sizin sadaladığınız əmtəə məhsullarını bu gün almalıydıq. Təəssüf ki, indiyədək nə malın adı, nə də yüklənmə haqqında bildiriş almamışıq...” Belə bir müraciət hansı əməli yazı nümunəsinə aiddir?

- ərizə
- məktub
- qəbz
- elan
- arayış

156 Hansı işgüzar sənədin dili daha sərbəstdir?

- zəmanət
- məktub
- etibarnamə
- rəy
- annotasiya

157 Bunlardan hansı rəsmi-işgüzar üslubun ən sərbəst formasıdır?

- arayış
- məktub
- protokol
- ərizə
- əmr

158 “Məktub” sözü hansı mənşəlidir?

- monqol
- ərəb
- fars
- türk
- tatar

159 Bunlardan hansı məktub növü deyil?

- təbrik
- şəxsi

- rəsmi
- işgüzər
- cavab

160 Reklamasiya nədir?

- Heç biri doğru deyil.
- iradlar
- itkilər
- müqavilə
- kommersiya sənədi

161 Reklamasiyaya cavab hansı formada göndərilir?

- teleqramla
- yazılı
- şifahi
- şifahi və qismən yazılı
- telefonla

162 Bunlardan biri rəsmi məktub növü deyil:

- zəmanət
- sorğu
- təliqə
- tələbnamə
- təqdimat

163 Məktubların növlərindən biri səhvdir:

- işgüzər məktublar
- şəxsi məktublar
- yuxarı təşkilatlardan hər hansı bir idarə və müəssisələrə daxil olan məktublar
- aşağı təşkilatlardan daxil olan məktublar
- ayrı-ayrı şəxslərdən gələn məktublar

164 Məktubların strukturuna daxil olan hissələrdən biri artıqdır:

- başlangıç, ümumi, yekunlaşdırıcı hissə
- məktublarda nəzakət qaydalarına əməl edilən hissə
- müraciət hissəsi (başlangıç)
- ümumi hissə
- fərqləndirici hissə və yekunlaşdırıcı hissə (sonluq)

165 Aşağıdakılardan hansı epistolyar üsluba aid deyil:

- dəvətnamələr, çağrıış tipli yazılar
- annotasiyalar
- məktublar
- nəsihətnamələr
- öyüdnamələr

166 Verilmiş sənədlərdən hansı rəsmi-işgüzər üslubun ən sərbəst formasıdır?

- sərəncam

- məktub
- bəyanat
- əmr
- qaimə

167 Məktub yazarkən gözlənilən sistemə aşağıdakılardan hansı aid deyil?

- yekunlaşdırıcı hissə
- normativ hissə
- müraciət hissəsi
- ümumi hissə
- fərqləndirici hissə

168 Aşağıdakılardan hansı məktubun növlərinə aid deyil?

- açıq məktublar
- qapalı məktublar
- rəsmi məktublar
- ədəbi məktublar
- işgüzar məktublar

169 Məktuba aid verilənlərdən hansı yanlışdır?

- Nəticə hissəsi məktubun başlığı sayılılmır.
- Məktublar məzmunca və formaca bir-birindən fərqlənmirlər.
- Məktublar məzmunca və formaca bir-birindən fərqlənir.
- Məktubun əsas mətni 2 hissədən ibarət ola bilər.
- Müraciət hissəsi məktubun başlığı sayılır.

170 Məktublar neçə hissədən ibarət olur?

- 3.0
- 4.0
- 5.0
- 2.0
- 1.0

171 İmtina məktubu neçə kompozisiya hissəsindən ibarətdir?

- On dördən az olmamalıdır.
- ən azı iki
- ən azı bir
- yalnız bir
- İki dən çox olmamalıdır.

172 İşgüzar məktub özündə neçə mənə hissəsini birləşdirir?

- doqquz
- iki və daha artıq
- Birdən çox ola bilməz.
- yeddi
- İki dən çox ola bilməz.

173 Təqdimatın formalarından biri səhvdir:

- Forması təxminən ərizə kimidir.
- İclasda neçə nəfərin iştirak etməsi qeyd olunur.
- yuxarı təşkilatlara yazılı məlumat
- müraciət
- yazılı bəyanat

174 Təqdimatın təribatına qoyulan tələblərdən biri səhvdir:

- Yuxarı instansiyaya göndərilir.
- Şəxsin öz xətti ilə yazılıb imza qoyulmalıdır.
- Təqdimatda idarə və ya təşkilatın adı dəqiq göstərilməlidir.
- Təqdimatda müraciət anlaşıqlı şəkildə şərh edilməlidir.
- Təqdimatın kim tərəfindən göndərilməsi qeyd edilməli, imza və tarix qoyulmalıdır.

175 Biri elan xarakterli yazılar sırasına aid deyil:

- afişə
- təqdimat
- bildiriş
- reklam
- anons

176 Hansı sıradə elan xarakterli əməli yazı nümunəsi verilməyib?

- afişə-bildiriş
- təqdimat-təliqə
- reklam-anons
- bildiriş-reklam
- anons-afişə

177 Bunlardan biri digərlərindən fərqlənir:

- nota
- təqdimat
- sərəncam
- fərman
- bəyanat

178 Aşağıdakı bəndlərdən hansında bütün yazı formaları ərəb mənşəlidir?

- sərəncam, xasiyyətnamə, protokol
- təqdimat, əmr, ərizə
- akt, əmr, teleqram
- xasiyyətnamə, müqavilə, arayış
- ərizə, raport, akt

179 Bu əməli yazı nümunəsində qrup iclasının keçirilməsi, orada müzakirə olunan məsələlər, söylənilən mülahizələr və çıxarılan qərarlar əks olunur. Sonda sədr və katibin imzaları olur. Söhbət hansı əməli yazıdır?

- bildiriş
- protokol
- akt
- məktub
- ərizə

180 Bu əməli yazı növünün “Gündəlik”, “Çıxışlar” və “Qərar” hissələri olur. Söhbət hansı əməli yazı növündən gedir?

- etibarnamə
- protokol
- məktub
- bildiriş
- ərizə

181 Aşağıdakılardan biri iclasdan sonra tərtib olunur:

- referat
- protokol
- məktub
- əmr
- rekvizit

182 Aşağıdakı xüsusiyyətlər hansı sənədə aiddir? 1. İclasın gündəliyi 2. Eşidildi 3. Çıxışlar 4. Qərar

- elan
- protokol
- akt
- ərizə
- arayış

183 Protokol nə vaxt yazılır?

- hər hansı faktı aşkarlamaq məqsədilə
- konfrans, iclas, qurultayda söylənilən çıxışları qeyd etmək məqsədilə
- qiymətli bir əşyanı müəyyən təşkilatdan almaq məqsədilə
- hər hansı idarə və ya şəxsin adından iş görən zaman
- əmək intizamı pozulduğu zaman

184 Verilmiş fikirlərə görə müəyyən et: 1. Vərəqin ortasında böyük hərfələ “EŞİDİLDİ” sözü yazılır, müzakirə olunacaq məsələ qeyd olunur. 2. “Çıxış etdirilər” sözü yazılır, edilən çıxışların qısa məzmunu qeyd olunur. 3. “Qərar” (qərar bəndlər üzrə yiğcam şəkildə öz əksini tapmalıdır).

- zəmanət
- protokol
- akt
- annotasiya
- sərəncam

185 Sənəd formalarından hansı təqvim ili boyunca nömrələnir və kitabda qeydə alınır?

- bildiriş və zəmanətlər
- əmr və protokollar
- ərizə və arayışlar
- hesabat və izahatlar
- tərcüməyi-hal və xasiyyətnamələr

186 Protokol kimlər tərəfindən imzalanır?

- yalnız katib
- sədr və katib

- iclasda iştirak edən bütün şəxslər
- məruzəçi
- yalnız sədr

187 Bunlardan biri protokolda öz əksini tapmır?

- sədr və katibin imzası
- xülasə
- çıxışların qısa məzmunu
- qərar
- gündəlik məsələlər

188 Müşavirə, konfrans, iclaslarda söylənilən çıxışları və qəbul edilən qərarları özündə təzahür etdirmək üçün, həmçinin hər hansı bir qaydanın yaxud qanunun pozulması zamanı tərtib olunan akta əlavə etmək üçün ... yazılır.

- qərar
- protokol
- ərizə
- təqdimat
- akt

189 İşgüzar protokol nədir?

- xarici ticarət əlaqələrinin yaradıldığı vaxt, tərəflərin bağladığı saziş
- işgüzar görüşlərin aparılması qaydasıdır (görüşün vaxtı, yeri, şəraiti, qəbulun seçiləməsi, qonaqların siyahısı)
- danışıqların aparılması üçün qonaqların dəvət olunması, protokolun yazılıması (vaxt, reqlament)
- danışıqların yeri, şəraiti, göstərilən sənəd (yerin rahatlığı, səs-küysüz şərait)
- danışıqların yeri, şəraiti, beynəlxalq saziş qaydaları

190 Protokol haqqında yazınlardan biri doğru deyil:

- Əməli yazı nümunəsidir, rəsmi sənəd formasıdır.
- İşgüzar sənəd formasıdır.
- Yunan sözüdür.
- Dövlət qanunu pozulubsa, akta əlavə olaraq yazılır.
- Bir neçə aktual məsələni özündə əks etdirə bilər.

191 Protokolla bağlı verilmiş fikirlərdən biri səhvdir:

- Sədr və katib tərəfindən imzalanmalıdır.
- Faktlar (oxuduğu, işlədiyi yerlər, nailiyyətləri və s.) ardıcıl sadalanmalıdır.
- İclaslarda söylənilən çıxışları və çıxarılan qərarı təzahür etdirmək üçün yazılır.
- Təşkilatın adı, tarix və yığıncağın keçirildiyi yer qeyd olunmalıdır.
- Dövlətlərarası saziş, müqavilə və s. bağlanan zaman da keçirilən yığıncaqlarda yazılımalıdır.

192 Verilmiş fikirlərdən yalnız biri protokola aiddir:

- Bədii üsluba əsaslanır.
- Təşkilatın adı, tarix və yığıncağın keçirildiyi yer qeyd olunur.
- Şəxsin kimliyini təsdiq etmək məqsədilə bu və ya digər təşkilat tərəfindən verilir.
- Yoxlamanın müddəti həm rəqəm, həm də hərfə qeyd olunur.
- Məlumatın mahiyyəti, məzmunu qeyd olunmalıdır.

193 Ərəbcədən götürülmüş bu söz verilən tapşırığın yerinə yetirilməsi, görülmüş işin nəticəsi haqqında məsul

şəxsə, kollektivə, təşkilata, ictimaiyyətə yazılı və şifahi şəkildə verilən rəsmi məlumatdır:

- protokol
- hesabat
- izahat
- bəyanat
- vəkalətnamə

194 Hesabatın tərtib edilməsinə qoyulan tələblərdən hansı səhvdir?

- Hesabat konkret və geniş ola bilər.
- Hesabat idarə rəhbəri və baş mühəsib tərəfindən imzalanır və möhür vurulur.
- Hesabatdakı faktlar və rəqəmlər dəqiqliq verilməlidir.
- Hesabat inandırıcı olmalıdır.
- Hesabatda təkrarlara, yorucu fikirlərə, yersiz sitatlara yol verilməməlidir.

195 “Hesabat” sözü mənşəcə hansı dilə aiddir?

- latın
- ərəb
- türk
- fars
- əfqan

196 Hesabat haqqında deyilən fikirlərdən hansı səhvdir?

- İmzalanmalıdır.
- Qorunub saxlanılır.
- İnandırıcı olmalıdır.
- Faktlar, rəqəmlər dəqiqliq göstəriləməlidir.
- Təkrara yol verilməməlidir.

197 İşgüzar görüşlərin keçirilməsi qaydası necə adlanır?

- mədəniyyət
- işgüzar protokol
- etiket
- etik kodeks
- protokol forması

198 “Eşidildi, gündəlik məsələlər, iştirak edənlər, qərar..” kimi sözlər hansı sənəd formasının tərkib hissəsi kimi işlədilir?

- nota
- protokol
- akt
- müqavilə
- afişə

199 Protokoldan çıxarış verəkən hansı məlumatlar verilməlidir? Səhvi göstər:

- gündəlik məsələ
- iştirakçıların imzası
- iclas iştirakçıları və onların sayı
- iclasın tarixi və nomrəsi

qərar

200 Bu əməli yazı növünün adı yunancadan tərcümədə «ilk, birinci vərəq», «yapışdırmaq» mənalarını ifadə edən hissələrdən ibarətdir:

- akt
- protokol
- elan
- annotasiya
- reklam

201 Verilmiş nümunə hansı əməli yazı növünün əsas hissəsindən bir parçasıdır? 2015-ci il aprelin 25-də ADIU Elmi Şurasının növbəti icası keçirildi...

- xəsiyyətnamə
- protokol
- ərizə
- akt
- izahat

202 Bu əməli yazı nümunəsinin mətni belə tamamlanır: Qərar: 1...; 2...; 3... Sədr ... Katib ... Söhbət hansı yazı növündən gedir?

- bildiriş
- protokol
- izahat
- akt
- elan

203 Hansı əməli yazı nümunəsinin əsas hissəsi bu başlıqlardan ibarət olur? 1. Gündəlik 3. Çıxışlar 2. Eşidildi 4. Qərar

- afişə
- protokol
- akt
- izahat
- təqdimat

204 Azərbaycan Dövlət İqtisad Universiteti “Azərbaycan dili” kafedrasının iclasında müzakirə olunan məsələlər, söylənilən fikirlər və çıxarılan qərarlar hansı əməli yazı nümunəsində öz əksini tapmalıdır?

- elan
- protokol
- vəkalətnamə
- akt
- izahat

205 Aşağıdakı xüsusiyyətlər hansı əməli yazı növünə aiddir? 1) İclas qərarlarının əks etdirilməsi, qayda pozulması və dövlətlərarası sazişlə əlaqədar tərtib olunur. 2) Təşkilatın adı, tarix və yer göstərilir. 3) Sənədin əvvəlində onun adı və nömrəsi böyük hərflə yazılır.

- rəy
- protokol
- əmr
- izahat

akt

206 Bu əlamətlər hansı əməli yazıya aiddir? 1) Yunancadan tərcümədə «ilk, birinci vərəq, yapışdırmaq» mənalarını verir. 2) Müxtəlif işlənmə məqamları var. 3) Özündə bir neçə məsələni əks etdirə bilər.

- saziş
- protokol
- əmr
- annotasiya
- akt

207 Protokola aid olan xüsusiyyət hansıdır?

- Bir sıra hallarda xüsusi formada mətbəədə hazırlanır.
- Sonunda sədr və katibin imzası olur.
- Təşkilat tərəfindən ayrılmış komissiyanın iştirakı ilə tərtib olunur.
- Yazılma tarixi (gün, ay və il) sonda bütöv şəkildə göstərilir.
- Latınca «...» sözündən olub, «qeyd aparmaq, əlavə etmək» deməkdir.

208 Protokola aid xüsusiyyət hansıdır?

- Hər hansı bir şəxsin kimliyini təsdiq etmək məqsədilə bu və ya digər təşkilat tərəfindən verilir.
- Yunancadan tərcümədə «ilk, birinci vərəq, yapışdırmaq» mənalarını verir.
- Latınca «...» sözündən olub, «qeyd aparmaq, əlavə etmək» deməkdir.
- Latınca «...» sözündən olub, hərəkət, hadisə, cinayət işi deməkdir.
- Qiymətli bir əşyanı müəyyən təşkilatdan almaq üçün lazımı şəxsə verilən xüsusi formada tərtib edilmiş sənəddir.

209 Aşağıda hansı əməli yazı nümunəsinin xüsusiyyətləri verilmişdir: 1) İştirakçıların sayı göstərilməli, müvafiq qərar bəndlər üzrə öz əksini tapmalıdır. 2) Sonunda sədr və katibin imzası olur.

- izahat
- protokol
- akt
- annotasiya
- hesabat

210 Adı ərəbcədən götürülmüş bu sənəd verilən tapşırığın yerinə yetirilməsi, görülmüş işin nəticəsi haqqında məsul şəxsə, kollektivə, təşkilata, ictimaiyyətə yazılı və şifahi şəkildə verilən rəsmi məlumatdır.

- akt
- hesabat
- ərizə
- izahat
- vəkalətnamə

211 Azərbaycan Dövlət İqtisad Universitetinin Azərbaycan dili kafedrasının baş müəllimi Lalə Əliyevanın 2010-2015-ci illər üçün dövlət büdcəli elmi- tədqiqat işinin planına dair verdiyi məlumat adlanır:

- ərizə
- hesabat
- bildiriş
- təqdimat
- akt

212 Hesabata aid olan xüsusiyyət hansıdır?

- Bir sıra hallarda xüsusi formada mətbəədə hazırlanır.
- Əvvəlində onu yazan şəxsin adı, atasının adı və soyadı göstərilməli, sonunda isə imza qoyulmalıdır.
- Rəsmi-işgüzər üslubun ən sərbəst formasıdır.
- Sonda sədr və katibin imzası olur.
- Yazılırkən bu sistem gözlənilməlidir: müraciət, ümumi, fərqləndirici, yekunlaşdırıcı hissələr.

213 Hesabata aid olmayan xüsusiyyət hansıdır?

- Faktlar və rəqəmlər dəqiq verilməlidir.
- Təşkilat tərəfindən ayrılmış komissiyanın iştirakı ilə tərtib olunur.
- Əvvəlində onu yazan şəxsin adı, atasının adı və soyadı göstərilməli, sonunda isə imza qoyulmalıdır.
- Həm yazılı, həm də şifahi formada ola bilər.
- Ərəb sözü olub, «verilən tapşırığın yerinə yetirilməsi, görülmüş işin nəticəsi haqqında məsul şəxsə, kollektivə, təşkilata, ictimaiyyətə verilən rəsmi məlumat» mənasını bildirir.

214 AMEA-nın Nəsimi adına Dilçilik İnstитutunun doktorantı Sevil Həsənovanın 2016-cı ilin yanvar-iyun ayları üçün fərdi iş planının yerinə yetirilməsi üzrə verdiyi məlumat adlanır:

- bildiriş
- hesabat
- protokol
- elan
- izahat

215 Verilənlər içərisində hansı əməli yazı nümunəsinə aid xüsusiyyət yoxdur? 1) Qiymətli bir əşyani müəyyən təşkilatdan almaq üçün lazımı şəxsə verilən məlumatdır. 2) Latınca «qeyd aparmaq, əlavə etmək» deməkdir. 3) Hər hansı bir şəxsin kimliyini təsdiq etmək məqsədilə bu və ya digər təşkilat tərəfindən verilir. 4) Təşkilat tərəfindən ayrılmış komissiyanın iştirakı ilə tərtib olunur.

- annotasiya
- hesabat
- arayış
- akt
- vəkalətnamə

216 Verilmiş xüsusiyyətlər hansı sənəd növlərinə aiddir? 1) Tapşırığın yerinə yetirilməsi, görülmüş işin nəticəsi haqqında verilən məlumatdır. 2) Sonunda sədr və katibin imzası olur.

- annotasiya, hesabat
- hesabat, protokol
- izahat, elan
- akt, protokol
- ərizə, izahat

217 Biri işgüzər sənədlərə aid deyil:

- tərcüməyi – hal
- qərar
- etiket
- reklam
- bildiriş

218 Sənəd formalarından hansı təqvim ilə boyunca nömrələnir və kitabda qeydə alınır?

- təqdimat və zəmanətlər

- əmr və protokollar
- ərizə və arayışlar
- hesabat və izahatlar
- tərcümeyi-hal və xasiyyətnamələr

219 ... yazılı sənəd kimi, əsasən, hökumət orqanlarının, idarə, müəssisə, təşkilat və s. rəhbərlərinin rəsmi sərəncamı hesab olunur.

- bəyanat
- əmr
- təqdimat
- izahat
- nota

220 Məzmununa görə müqavilənin hansı növləri var?

- nikah
- sülh, əmək, ticarət və s.
- geniş
- saziş
- sadə

221 Şəxsin öz xətti ilə yazılmayan əməli yazı nümunələri hansılardır?

- tərcümeyi-hal
- əmr
- məktub
- izahat
- ərizə

222 Təqvim ili ərzində nömrələnən sənədlər hansılardır?

- zəmanət və elanlar
- əmr və protokollar
- ərizə və izahatlar
- məktub və sifarişlər
- anons və afişalar

223 Aşağıda verilmiş mətn hansı sənədin tərkib hissəsidir? İdarənin işçilərindən Arif Məmməd oğlu Həsənov və Tahir Kərəm oğlu Əliyev 5 iyul 2015-ci il tarixindən məzuniyyətə buraxılsınlar.

- xasiyyətnamə
- əmr
- arayış
- ərizə
- etibarnamə

224 Əmrin sərəncam hissəsi haqqında deyilənlərdən biri səhvdir:

- Müddət göstərilmir.
- Qüvvədəqalma müddəti göstərilir.
- «Əmr edirəm» sözləri ilə başlanır.
- Nəzərdə tutulan fikirlər ərəb rəqəmləri ilə nömrələnən bəndlər üzrə yerləşdirilir.
- Hər bənd struktur bölməsinin konkret icrasının və ya vəzifəli şəxsin adının göstərilməsi ilə başlanır.

225 Əmrin hazırlanması və tətbiqinə dair verilən tələblərdən biri yanlışdır:

- Təqvim ili boyunca nömrələnir və müvafiq kitabda qeydə alınır.
- Əmrin layihəsinin son variantına onun hazırlanmasında iştirak edən struktur bölmələrin və ya əlaqədar təşkilatların rəhbərləri düzəliş edə bilərlər.
- Əmr, bir qayda olaraq, şərh və sərəncam hissələrindən ibarət olur.
- Şərh hissəsində əmr verilməsi üçün əsas götürülən faktlar ifadə edilir, sərəncam hissəsində isə görülməli tədbirlər sadalanır.
- Əmrin sərəncam hissəsi «əmr edirəm» sözləri ilə başlanır .

226 “Fəlsəfə kafedrasının müəllimlərindən Ayşən Nəcəfova, Günay Həsənova 1 iyul 2015-ci il tarixindən ezamiyyətdə sayılırlar” - cümləsi hansı sənədin tərkib hissəsidir?

- akt
- əmr
- arayış
- ərizə
- elan

227 İcra hakimiyyəti, idarə və müəssisələrin kollektiv orqanının qəbul etdiyi sənəd növü necə adlanır?

- layihə
- qərar
- akt
- işgüzar məktub
- fərman

228 Məntiqi ardıcılılığı davam etdirin: fərman, sərəncam, bəyanat ...

- ərizə
- nota
- sifariş
- teleqram
- bildiriş

229 “Müəyyən bir təşkilat tərəfindən ayrılmış komissianın iştirakı ilə tərtib olunur. Yoxlanılan hadisə haqqında dəqiqlik məlumat verilir. Burada hadisənin gedişi, materialın qiyməti, kəmiyyəti öz əksini tapır”. Verilənlər rəsmi-işgüzar üslubun hansı növünə aiddir?

- rəsmi məktub
- akt
- protokol
- izahat
- zəmanət

230 Tələbələr bilmədən auditoriyanın pəncərəsini sindirmişlər. Sən isə bir qrup nümayəndəsi kimi bu hadisəni görən tələbə yoldaşlarınınla birlikdə bir sənəd hazırlamalısın. Hansını seçsən, daha məqsədə uyğun olar?

- qəbz
- akt
- arayış
- məktub
- rəy

231 Hər hansı bir təşkilat və ya müəssisədə aparılan yoxlamanın nəticələri əks etdirilən sənəd növü hansıdır?

- rəsmi məktub
- akt
- protokol
- izahat
- zəmanət

232 Aşağıdakılardan hansı aktın növlərinə daxil deyildir?

- cinayət törətmış şəxsin evində aparılan axtarış haqqında
- bir işin görülməsini tapşırmaq, buyurmaq haqqında
- Azadlıq haqqında
- bir nəfər və ya bir qrup şəxs tərəfindən vətəndaşın və hüquqi şəxslərin təhqir edilməsi haqqında
- təbii fəlakət nəticəsində dəymmiş maddi ziyanı müəyyənləşdirmək haqqında

233 Aşağıdakı işgüzar sənədlərdən hansını hazırlayarkən bu tələblər yerinə yetirilməlidir? 1. Sənədin adı vərəqin yuxarı hissəsində böyük hərfə yazılır. 2. Sənədin adının altında il, ay, gün və sənədin tərtib edildiyi yer göstərilir. 3. Sənədi tərtib edənlərin vəzifəsi, soyadı, adı və atasının adı yazılır. 4. Yoxlanılan hadisə haqqında dəqiq məlumat verilir. Burada hadisənin gedisi, materialın qiyməti, kəmiyyəti öz əksini tapır. 5. Yoxlanamanın müddəti həm rəqəm, həm də hərfə qeyd olunur. 6. Sənədin sonunda nəticə verilir. Burada məsuliyyət daşıyan və ya işə vicdanla yanaşan şəxs göstərilir. 7. Tərtib edənlərin imzası sənədin sonunda qoyulur.

- tərcüməyi – hal
- akt
- əqd
- iş planı
- izahat

234 Verilmiş əməli yazı növlərinən biri məntiqi pozur: şifahi xəbərdarlıq, töhmət, akt, xəbərdarlıq, şiddətli töhmət.

- şiddətli töhmət
- akt
- şifahi xəbərdarlıq
- töhmət
- xəbərdarlıq

235 Aktin tərtib olunması ardıcılığını düzgün sıralayın: 1) Akti tərtib edənlərin vəzifəsi, soyadı, adı və atasının adı yazılır. 2) Yoxlanamanın müddəti həm rəqəm, həm də hərfə qeyd olunur. 3) “Akt” sözü vərəqin yuxarı hissəsində böyük hərfə yazılır. 4) Aktin sonunda nəticə verilir. 5) Akt sözünün altında il, ay, gün və aktin tərtib edildiyi yer göstərilir. 6) Akti tərtib edənlərin imzası aktin sonunda qoyulur. 7) Yoxlanılan hadisə haqqında dəqiq məlumat verilir.

- 4, 2, 1, 7, 3, 5
- 3, 5, 1, 7, 2, 4, 6
- 3, 5, 2, 7, 1, 6
- 5, 1, 6, 3, 2, 7
- 7, 3, 2, 4, 1, 6

236 Aşağıdakı fikirlərdən hansı akta aid deyil?

- Əksər hallarda xüsusi təftiş komissiyasının iştirakı ilə tərtib olunur.
- Kollektiv tərəfindən müzakirə edilir.
- Sonda tərtib edənlərin imzası qoyulur.
- Yoxlanılan hadisə haqqında dəqiq məlumat verilir.
- Bir neçə faktı əks etdirə bilər.

237 Akt kim tərəfindən imzalanmalıdır?

- komissiyanın bir neçə üzvü
- aktın tərtibində iştirak edən bütün şəxslər
- sədr
- baş mühasib
- komissiyanın üzvlərindən biri

238 Nümunə əməli yazının hansı növünə aiddir? I məsələ: Qrup nümayəndəsi Günay Dadaşovanın “Tələbələrin dərsə davamiyyətindəki pozuntuların səbəbləri haqqında” məruzəsi – 20 dəqiqə. II məsələ: Universitetdə keçirilən müxtəlif tələbə tədbirlərində tələbələrin iştirak etməsi barədə həmkarlar komitəsi sədrinin məruzəsi – 15 dəqiqə.

- bildiriş
- rəqlament
- akt
- saziş
- protokol

239 Əməli yazının növünü müəyyən edin: Mən, filoloqiya fakültəsinin IV kurs tələbəsi Sənubər Musa qızı Əliyeva, universitetin nəşriyyat şöbəsindən tələbələrə paylamaq üçün 400 (dörd yüz) ədəd metodik vəsait götürdüm. Əliyeva S.M. 25 dekabr 2015-ci il

- hesabat
- qəbz
- qaimə
- etibarnamə
- vəkalətnamə

240 Akt haqqında yazılınlardan biri doğru deyil:

- Akt imzalanmalıdır.
- Tərtib edənlərin imzasının olması zəruri deyildir.
- Hər bir akt təşkilat tərəfindən ayrılmış komissiyanın iştirakı ilə tərtib olunur.
- Yoxlanılan hadisə haqqında dəqiq məlumat verilməlidir.
- Tərtib olunarkən “AKT” sözü vərəqin yuxarı hissəsində böyük hərflərlə yazılmalıdır.

241 Akt neçə hissədən ibarətdir?

- 6.0
- 2.0
- 1.0
- 3.0
- 4.0

242 Bir neçə nəfərin iştirakı ilə imzalanıb tərtib edilən sənəd necə adlanır?

- təqdimat
- akt
- protokol
- əmr
- qaimə

243 Bunlardan hansı məzmunca akt növü deyil?

- Azadlıq haqqında Konstitusiya aktı
- ictimai akt
- cinayət aktı
- dövlət aktı
- hər hansı bir faktı aşkarlayan akt

244 Akt haqqında deyilənlərdən biri səhvdir:

- Akt bir neçə bənddən ibarət ola bilir.
- Yalnız komissiyanın sədri tərəfindən imzalanır.
- Akt onun tərtib olunmasında iştirak edən bütün şəxslər tərəfindən imzalanır.
- Aktin başlığı həmin aktda göstərilən məsələni qısa şəkildə əks etdirməlidir.
- Aktin sonunda (imzadan əvvəl) onun nüsxələri və saxlandığı yer haqqında məlumat verilir.

245 Aktin mətni, əsasən, hansı tərkib hissələrindən ibarətdir?

- giriş və nəticə
- giriş və şərh
- şərh və sərəncam
- giriş və sərəncam
- giriş, şərh və nəticə

246 Göstərilən xüsusiyyətlər hansı əməli yazı nümunəsinə aiddir? 1) Onun mətni iki hissədən ibarət olur. 2) I hissədə sənədin tərtib edilməsinin əsası, səbəbi göstərilir. 3) II hissədə isə onun tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticə və təkliflər ifadə olunur. 4) Bu sənədi onun tərtib olunmasında iştirak edən bütün şəxslər imzalayırlar, bu zaman imza edən şəxslərin vəzifələri göstərilir.

- fərman
- akt
- əmr
- müqavilə
- sərəncam

247 Aktin məzmununa görə növlərindən biri yanlışdır:

- Azadlıq haqqında Konstitusiya aktı
- müəssisələrin aktı
- cinayət aktı
- dövlət aktı
- bu və ya digər bir faktın araşdırılmasından sonra tərtib edilən akt

248 Akt tərtib edilərkən nələrə fikir verilməlidir? Səhv fikri göstərin:

- Akt bir neçə nüsxədə olmalıdır.
- Yoxlanmanın nəticələri tam işıqlandırılmaya da bilər.
- Akti tərtib edənlər haqqında ətraflı məlumat verilməlidir.
- Aktin tərtib edildiyi yer və zaman dəqiqliğ göstərilməlidir.
- Yoxlanmış hadisə (hadisənin gedisi, materialların qiyməti və kəmiyyəti) haqqında məlumat tam olmalıdır.

249 Aktla bağlı verilmiş fikirlərdən biri səhvdir:

- Akti tərtib edənlər tərəfindən imzalanmalıdır.
- Tədbirin keçiriləcəyi yer qeyd edilməlidir.
- Tərtib edənlərin vəzifəsi, soyadı, adı, atasının adı yazılmalıdır.

- Başlangıçda il, ay, gün və tərtib edilən yer göstərilməlidir.
 Hadisənin gedişi, materialın qiyməti, kəmiyyəti öz əksini tapmalıdır.

250 Bunlardan biri rəsmi sənədlər cərgəsində verilə bilməz:

- sərəncam
 akt
 əmr
 nota
 fərman

251 Biri elan xarakterli əməli yazılar sırasında verilə bilməz:

- anons
 akt
 reklam
 bildiriş
 afişə

252 Bunlardan biri rəsmi-hüquqi sənəddir:

- teleqram
 müqavilə
 ərizə
 tərcümeyi-hal
 məktub

253 Əmək müqaviləsi neçə tərəf arasında imzalanmalıdır?

- 1.0
 2.0
 3.0
 4.0
 5.0

254 Məzmununa görə müqavilənin hansı növləri var? (səhvi göstərin)

- nikah
 geniş
 əmək
 sülh
 ticarət

255 Müqavilə hansı sənəd formasına yaxındır?

- memorandum
 saziş
 izahat
 sifariş
 təqdimat

256 Müqavilə haqqında yürüdülən fikirlərdən biri səhvdir:

- Ən azı iki nüsxədə tərtib edilir.
 Müqavilə bir nüxsədə tərtib edilir və imzalanır.

- Məzmununa görə müqavilənin sülh, nikah, ticarət, əmək müqaviləsi və s. növləri vardır.
- Quruluşuna görə müqavilələr sadə və mürəkkəb olur.
- Müqavilə müəyyən şərtlər əsasında bağlanır və tərəflərin nümayəndələri tərəfindən təsdiqlənir.

257 Müqavilədə neçə tərəf ola bilməz?

- 6.0
- 1.0
- 2.0
- 3.0
- 4.0

258 Müqavilənin məzmununa aşağıdakı hüquqi anlayışlardan biri aid deyil:

- tərəflərin məsuliyyəti və mübahisələrin həlli qaydası
- müqavilənin müddətsizliyi
- müqavilənin predmeti
- tərəflərin hüquq və vəzifələri
- maddi əsasda bağlanırsa ödəmə forması

259 Məzmununa görə müqavilənin növlərinə aşağıdakılardan hansı aid deyil?

- nikah müqaviləsi
- özəl müqavilə
- sülh müqaviləsi
- əmək müqaviləsi
- ticarət müqaviləsi

260 Hansı sənədin müxtəlif növləri mövcuddur?

- sərəncam
- müqavilə
- təqdimat
- fərman
- bəyanat

261 Qarşılıqli anlaşma hansı sənədin mahiyyətini açır?

- zəmanət
- müqavilə
- əmr
- izahat
- etibarnamə

262 İştirakçıların sayından asılı olaraq müqavilələr neçə cür olur?

- dövri, qeyri-dövri
- ikitərəfli, çoxtərəfli
- birtərəfli, çoxtərəfli
- natamam, dolğun
- daimi, mövsümi

263 Alqı -satqı müqaviləsi hansı müqavilədir?

- daimi

- ikitərəfli
- çoxtərəfli
- təktərəfli
- mövsümi

264 Mal göndərmə müqaviləsi nədir?

- Kommersiya məsrəflərinin, pozuntuların göstərildiyi sənəddir.
- Malgöndərən və alıcılar arasındakı təsərrüfat əlaqələrinin ən vacib formasıdır.
- Yükdaşımı şərtlərinin pozulmasına görə tərtib edilən və pozuntunun səbəbkarını bildirən sənəddir.
- Keyfiyyət üzrə standartlara və texniki şərtlərə uyğunluğu təsdiq edən sənəddir.
- Satıcının alıcıya müəyyən müddətə, möhlətlə əmtəə əvəzinə verdiyi sənəddir.

265 Nümunəvi müqavilələr üzrə mübahisə və fikir ayrılıqları hansı qaydada həll olunur?

- birja komitələrinin müəyyənləşdirdiyi qaydada
- arbitraj qaydasında
- qarşılıqlı anlaşma qaydasında
- gömrük orqanlarının həll etməsi qaydasında
- nümunəvi kontrakti hazırlamış təşkilatın müəyyənləşdirdiyi qaydada

266 Müqavilə ilə bağlı doğru fikirləri seçin:

- daha çox şirkətin qarşılıqlı razılılaşması
- dovlətlər, təşkilatlar, tərəflər arasında bağlanan qarşılıqlı razılışma
- yalnız iki tərəf arasında bağlanan razılışma
- bir çox şirkətlərin razılışması
- iki və daha çox şirkətin birtərəfli razılışması

267 Birtərəfli müqavilə nədir?

- Heç biri doğru deyil.
- müqaviləyə görə bir tərəf üçün hüquq, digər tərəf üçün öhdəlik yarandıqda
- Bir tərəf üçün vardövlət, digər tərəf üçün şərait yaratmalıdır.
- Bir tərəf üçün siyasi fəaliyyət, digər tərəf üçün isə inzibati əhəmiyyət kəsb etməlidir.
- Bir tərəf üçün iqtisadi, digər tərəf üçün mülki əhəmiyyət kəsb etməlidir.

268 Verilmiş sənədlərdən birinin forması fərqlidir:

- tələbname
- müqavilə
- izahat
- ərizə
- təqdimat

269 Hansı müqavilələrə Vyana konvensiyası tətbiq olunur?

- bütün növ müqavilələrə
- yalnız beynəlxalq xarakterli müqavilələrə
- yalnız milli xarakterli müqavilələrə
- həm beynəlxalq, həm də milli xarakterli müqavilələrə
- lizinq müqavilələrinə

270 “...” ərəb mənşəli olub, iki hissədən ibarətdir və sözleşmə, razılışma mənasındadır:

- tələbnamə
- müqavilə
- akt
- xasiyyətnamə
- tərcümeyi-hal

271 Müqavilənin mahiyyəti nədən ibarətdir?

- ərəb mənşəli söz olması
- tərəflərin bu və ya digər sahədə hüquq və vəzifələrinin qarşılıqlı şəkildə tənzimlənməsi
- iki və ya daha çox tərəfin olması
- rəsmi hüquqi sənəd kimi yalnız rəsmi-ədəbu dil üslubunda tərtib edilməsi
- növündən asılı olaraq terminlərdən istifadı olunması

272 "12.05.2015-ci il tarixində yollarda yaranmış tixaclar səbəbindən dərsə 20 dəqiqə gecikməyimi üzürlü hesab etməyinizi Sizdən xahiş edirəm". Göstərilən nümunə hansı əməli yazı növünə aiddir?

- bildiriş
- izahat
- ərizə
- arayış
- etibarnamə

273 İşçi əmək funksiyalarını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, həmçinin müəssisədaxili intizam qaydalarını pozduqda və əvvəlki xəbərdarlıqlardan nəticə çıxarmadıqda işəgötürən ona ... verə bilər.

- axırıncı xəbərdarlıq
- töhmət
- nota
- izahat
- təşəkkür məktubu

274 Səhhətimlə bağlı dərsdə iştirak edə bilmədiyimi üzürlü hesab etmənizi Sizdən xahiş edirəm". Bu nümunə hansı əməli yazı növünə aiddir?

- ərizə
- izahat
- töhmət
- akt
- xəbərdarlıq

275 ..., əsasən, idarə, təşkilat və müəssisələrdə qəbahət edənə həmin qəbahəti bir daha təkrar etməməsi üçün verilən yazılı və şifahi göstəriş deməkdir.

- töhmət
- xəbərdarlıq
- ərizə
- annotasiya
- sifariş

276 Bunlardan hansı əmək kitabçasında qeyd edilir?

- heç biri
- təşəkkür

- arayış
- akt
- ərizə

277 Forma etibarilə izahatın neçə növü var?

- 5.0
- 2.0
- 1.0
- 3.0
- 4.0

278 Töhmətin neçə növü vardır?

- 5.0
- 2.0
- 4.0
- 3.0
- 1.0

279 Bunlardan hansı intizam tənbehi deyil?

- töhmət və cərimə
- xəbərdarlıq
- töhmət
- cərimə
- əmək müqaviləsinə xitam vermək

280 Biri əmək kitabçasında qeyd edilir:

- heç biri
- şiddətli töhmət
- xəbərdarlıq
- dərkənar
- ərizə

281 Töhmətin formaca növlərindən biri səhvdir:

- yazılı və şifahi töhmət
- mürəkkəb töhmət
- yazılı töhmət
- şifahi töhmət
- şiddətli töhmət

282 Töhmət barədə yürüdülən fikirlərdən biri yanlışdır:

- Töhmət hər hansı bir müəssisə və ya təşkilatın iclasında müzakirə olunduqdan sonra verilə bilər.
- Töhmət yalnız yazılı formada tətbiq edilir.
- Töhmət ərəb sözü olub, mənası məzəmmət, danlaq deməkdir.
- Töhmət idarə, təşkilat və müəssisələrdə əmr kitabına, işçilərin şəxsi işinə yazılmıqla rəsmiləşdirilir.
- Töhmət intizam tənbehlərindən biridir.

283 “Ərəb sözü olub, məzəmmət, danlaq mənalarını verir. Bu, idarə və müəssisələrdə yazılı şəkildə əmr kitabçasına, işçilərin şəxsi işinə yazılmıqla rəsmiləşdirilir”. Verilmiş fikirlər hansı sənədi səciyyələndirir?

- izahat
- töhmət
- xəbərdarlıq
- tənbeh
- arayış

284 Əgər tələbə icazəsiz dərsə gəlməyibsə və ya imtahanda iştirak etməyibsə və yaxud baş vermiş hər hansı bir hadisəyə açıqlama vermək lazımdırsa, bu halda hansı əməli yazı növü ilə dekanlığa müraciət etməlidir?

- xasiyyətnamə
- izahat
- protokol
- məktub
- referat

285 Hər hansı bir əməli izah edən və onun qəbul edilməsi xahiş olunan yazı nümunəsi hansıdır?

- referat
- izahat
- hesabat
- akt
- arayış

286 Bunlardan hansı formaca ərizə ilə eynidir?

- müqavilə
- izahat
- arayış
- məktub
- bildiriş

287 Məntiqi ardıcılılığı davam etdirin: xasiyyətnamə, arayış, təqdimat...

- fərman
- izahat
- nota
- sərəncam
- bəyanat

288 İzahat nə zaman yazılır?

- məlumat vermək məqsədilə
- baş vemiş hadisəni izah etmək, şərh etməq məqsədilə
- hadisəni insanlara çatdırmaq məqsədilə
- sənədi təsdiq etmək məqsədilə
- müraciət məqsədilə

289 Mülki məcəlləyə görə cərimə nədir?

- Alıcı və satıcının müəyyən vəziyyətlərdə hər birinə tətbiq olunur.
- Mövcud müqaviləni pozan fiziki və hüquqi şəxsə tətbiq edilən təsirdir
- Mal alıştı zamanı malgöndərənə tətbiq olunur.
- Bank tərəfindən alqışatçı prosesi pozulduqda tətbiq olunur.
- Satılan malın xüsusiyyəti aşağı olduqda tətbiq olunur.

290 S.Vurğun küçəsi, ev 20/15, mənzil 14-də yaşayan Ramiz Arif oğlu Quliyevə edirik ki, 5 gün müddətində borcunu ödəsin. Əks təqdirdə, müvafiq tədbirlər görüləcəkdir. 3 ay ərzində olan borcunuzun məbləği: 47 manat. Qaz idarəsinin ünvanı: Ə.Əlizadə küç.24. Telefon: 466-65-73. Söhbət hansı əməli yazı nümunəsindən gedir?

- sifariş
- xəbərdarlıq
- töhmət
- təşəkkür
- elan

291 Hansı sənədin şifahi forması olur?

- akt
- xəbərdarlıq
- təqdimat
- arayış
- protokol

292 Töhmət nə zaman verilir?

- işçi nümunəvi işlədikdə
- işçi əmək qanunlarına əməl etmədikdə
- işçi işə qəbul olunan zaman
- işçi işdən çıxarıldıqda
- işçi əmək intizamına ciddi əməl etdiğdə

293 Xəbərdarlıq hansı formada verilir?

- Yalnız hüquqi şəxs tərəfindən verilir.
- həm yazılı, həm şifahi formada
- yalnız yazılı formada
- yalnız şifahi formada
- Xəbərdarlıq yalnız dövlət tərəfindən verilir.

294 12-28 iyun 2015-ci il tarixində Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar könüllüləri həmin tədbirlərdə iştirak etməyə dəvət edirik. Təşkilat Komitəsi. Verilmiş nümunə hansı əməli yazı növünə aiddir?

- bildiriş
- çağrıış
- elan
- afişə
- teleqram

295 “Azəriqazbank” əhalinin nəzərinə çatdırır ki, əmanətlərə verilən orta illik gəlir 10 faizdən 30 faizə qaldırılmışdır. “Azəriqazbank” . Verilmiş nümunənin hansı əməli yazı növünə aid olduğunu göstərin:

- arayış
- bildiriş
- elan
- etibarnamə
- teleqram

296 Hər hansı bir tədbir (hadisə) haqqında əvvəlcədən verilən məlumatdır. Elmi, bədii tədbir haqqında kollektiv və ya ictimaiyyətə məlumat vermək məqsədi ilə yazılır. Verilmiş cümlələr işgüzər sənədlərdən hansına aiddir?

- izahat
- bildiriş
- reklam
- xəbərdarlıq
- teleqram

297 Anons, reklam, afişə, bildiriş və s. kimi işgüzər yazı nümunələri hansı sənəd formasına daha yaxındır?

- arayış
- elan
- ərizə
- izahat
- qəbz

298 Bu və ya digər məlumatı insanlara qabaqcadan çatdırmaq üçün nəzərdə tutulur:

- əmr
- elan
- müqavilə
- saziş
- töhmət

299 Elan verilərkən bunlardan hansı qeyd olunmalıdır?

- Elanda bir və ya bir neçə məlumat öz əksini tapa bilər.
- sadalananların hamısı
- məlumatın mahiyyəti, məzmunu
- dəqiq vaxt və məlumatın kim tərəfindən verilməsi
- tədbirin keçiriləcəyi yer

300 Bir adama və ya bir şeyə şöhrət qazandırmaq, yaxud istehlakçı, müştəri, tamaşaçı cəlb etmək məqsədi ilə görülən tədbirlər necə adlanır?

- bildiriş
- reklam
- töhmət
- təşəkkür
- protokol

301 Məntiqi ardıcılılığı davam etdirin: anons, reklam, afişə, ...

- təlimat
- bildiriş
- rəy
- dərkənar
- teleqram

302 Hansı sənədin sonunda imzaya ehtiyac duyulmur?

- arayış
- afişə
- akt
- izahat
- tərcüməyi-hal

303 Bunlardan biri elan növü deyil:

- anons
- reglament
- afişə
- reklam
- bildiriş

304 Reklam, anons və s. kimi əməli yazı nümunələri hansı sənəd formasına uyğundur?

- etibarnamə
- elan
- qəbz
- məktub
- arayış

305 Elanla bağlı verilmiş fikirlərdən biri yanlışdır:

- Tədbirin keçiriləcəyi yer qeyd edilməlidir.
- Şəxsin öz xətti ilə yazılımalıdır.
- Məlumatın mahiyyəti, məzmunu aydın qeyd olunmalıdır.
- Məlumatın vaxtı, saatı dəqiq göstərilməlidir.
- Məlumatın kim tərəfindən verilməsi göstərilməlidir.

306 Elan haqqında verilmiş fikirlərdən yalnız biri düzdür:

- Möhürlənməlidir.
- Bu və ya digər məlumatı insanlara qabaqcadan çatdırmaqla təşkiledici missiya yerinə yetirir.
- Şəxsin öz xətti ilə yazılıb imza qoyulmalıdır.
- Görülən işə aydınlıq gətirmək məqsədilə yazılır.
- Sonda sədr və katibin imzası olmalıdır.

307 Ələt qəsəbəsinin mərkəzi klubunda Azərbaycan Dövlət Kukla Teatrının qastrolu çərçivəsində bir neçə tamaşanın veriləcəyi planlaşdırılır. Qəsəbə sakinlərinə bu barədə məlumat vermək üçün klubun karşısındaki lövhədə aşağıdakılardan hansını görə bilərik?

- annotasiya
- afişə
- reklam
- elan
- akt

308 Verilmiş sənədi müəyyənləşdirin: May ayının 15-də universitetimizin iclas zalında şairlərdən Fikrət Qoca və Zahid Xəlillə görüş olacaq. Arzu edənlər iştirak edə bilərlər.

- ərizə
- bildiriş
- protokol
- arayış
- akt

309 Latın sözü olub, “qışkırməq” mənasını verir:

- ərizə
- reklam

- annotasiya
- protokol
- teleqram

310 Biri işgüzar sənəddir:

- dövlət sərəncamı
- reklam
- konstitusiya
- prezidentin fərmanı
- nazirin əmri

311 Alıcı cəlb etmək məqsədi ilə görülən tədbirlər necə adlanır?

- bildiriş
- reklam
- töhmət
- akt
- protokol

312 Xarici ticarət dövriyyəsinin və iqtisadi, texniki əməkdaşlığın inkişafı məqsədilə malların məşhurlaşdırılması necə adlanır?

- idxal
- reklam
- tranzit
- ixrac
- faktura

313 Azərbaycan Respublikası Dövlət Yol Polisi İdarəsi sürücülərin nəzərinə çatdırır ki, 10 iyun 2015-ci il tarixinədək avtomobillərini texniki baxışdan keçirsinlər. Əks təqdirdə 50 (əlli) manat məbləğində cərimə ödəməli olacaqlar. Verilmiş nümunə hansı əməli yazı növünə aiddir?

- etibarnamə
- bildiriş
- töhmət
- reklam
- təqdimat

314 Reklam programının əsasının təşkili nədən ibarətdir?

- İstehsalın təkmilləşdirilməsidir.
- Reklam fəaliyyətinin təşkilidir.
- Biznes programının hazırlanmasıdır.
- Bazar münasibətlərinin təşkilidir.
- Marketinq fəaliyyətinin təşkilidir.

315 Reklam sifarişçiləri ilə reklam agentlikləri arasında bağlanan müqavilənin mahiyyəti nədən ibarətdir?

- reklam işinin planlaşdırılması
- reklam əməliyyatında iştirak edən tərəflər arasında qarşılıqlı əlaqə
- reklamın istiqamətləndirilməsinin təşkili
- reklamın ideyalılığının formallaşması
- reklamın düzgünlüyü

316 Çap reklamının nəşrinin novü hansıdır?

- təqvim nəşri
- reklam kataloq nəşri
- dərgi (jurnal) nəşri
- qəzet nəşri
- kitabça nəşri

317 «... bu və ya digər məlumatı insanlara qabaqcadan çatdırmaqla təşkiledici missiyanı yerinə yetirir». Söhbət hansı əməli yazı növündən gedir?

- bəyanat
- elan
- hesabat
- akt
- reklam

318 Afişa hansı əməli yazı formasına uyğun gəlir?

- hesabat
- elan
- məktub
- rəy
- reklam

319 Anons hansı əməli yazı formasına uyğun gəlir?

- təqdimat
- elan
- məktub
- akt
- protokol

320 Reklam hansı əməli yazı formasına uyğun gəlir?

- rəy
- elan
- izahat
- akt
- protokol

321 Bildiriş hansı yazı formasına uyğun gəlir?

- rəy
- elan
- akt
- izahat
- məktub

322 Verilən mətn hansı əməli yazı nümunəsinə aiddir? 15 may 2015-ci il saat 10:00-da ADIU-nun iclas salonunda Böyük Elmi Şuranın iclası olacaqdır. İclasın gündəliyi: 1) Seçki 2) 2015-2016-cı tədris ilinin yekunları və qarşıda duran vəzifələr 3) Cari məsələlər. Elmi katib

- izahat
- elan

- arayış
- akt
- əmr

323 Verilmiş sənədin növünü müəyyənləşdirin: 19 mart 2015-ci il tarixində saat 1200-da ADİU-da Novruz bayramı şənliyi keçiriləcək. Tədbirin açılışı universitetin həyətində, tonqal ətrafında olacaqdır.

- protokol
- bildiriş
- akt
- izahat
- annotasiya

324 Biri elan xarakterli əməli yazı nümunəsidir:

- izahat
- afişə
- protokol
- xülasə
- akt

325 Nümunə işgüzar sənədlərin hansı növünə aiddir? Azərbaycan Səhmdar Kommersiya Əmanət Bankı əhalinin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası əmanət bankı sertifikatlarına verilən orta illik gəlir 10 faizdən 30 faizə qaldırılmışdır.

- rəy
- bildiriş
- arayış
- izahat
- annotasiya

326 Televiziyanın «AzTV-1» kanalında «Böyük dayaq» bədii filmindən fragментlər göstərilir və həmin filmin efirə gedəcəyi gün və saat verilirsə, bu, adlanır:

- bildiriş
- anons
- afişə
- elan
- reklam

327 Bu əməli yazı növünün adı latınca «qısqırmaq» mənasını verir:

- akt
- reklam
- afişə
- teleqram
- protokol

328 “Məşhurlaşdırmaq, kütləviləşdirmək, məlumatı yaymaq, diqqəti cəlb etmək” anlamında işlədilən əməli yazı növü hansıdır?

- akt
- reklam
- elan
- anons

afişa

329 Hər hansı bir verilişin göstəriləcəyi gün və saat haqqında məlumat necə adlanır?

- reklam
- anons
- afişa
- bildiriş
- elan

330 Nümunə işgüzər sənədlərdən hansına aiddir? Gül bayramı ilə əlaqədar tədbir keçiriləcəkdir. Arzu edənlər iştirak edə bilərlər. Tələbə Həmkarlar Komitəsi

- reklam
- bildiriş
- arayış
- akt
- xasiyyətnamə

331 Nümunə işgüzər sənədlərdən hansına aiddir? Yanvar ayının 20-də saat 15:00-da universitetin akt zalında şəhidlərin anım gününə həsr olunmuş yığıncaq keçiriləcəkdir. Müəllim və tələbələr dəvət olunurlar.

- afişa
- bildiriş
- protokol
- akt
- arayış

332 Nümunə işgüzər sənədlərdən hansına aiddir? Sabah məktəbin akt zalında Mikayıł Müşfiqə həsr olunmuş poeziya gecəsi keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər.

- protokol
- bildiriş
- rəy
- reklam
- anons

333 Verilən nümunə hansı əməli yazı növünə aid edilə bilər? Tez, sərfəli və etibarlı! Pulunuzu Azərbaycandan digər ölkələrə bir bank günü ərzində köçürüruk. Müraciət edin. Ünvan: Bakı şəh., Vidadi küç., 34 Telefonlar: 495-45-42, 495-42-42

- akt
- reklam
- elan
- afişa
- anons

334 Aşağıdakı əməli yazı növlərinən biri məzmununa və məqsədinə görə elanın bir formasıdır:

- annotasiya
- anons
- akt
- rəy
- izahat

335 Biri elan xarakterli əməli yazılıardandır:

- erizə
- anons
- akt
- arayış
- teleqram

336 Elan xarakterli sənədləri göstərin: 1) sərəncam 2) anons 3) izahat 4) reklam 5) vəkalətnamə 6) bildiriş

- 1, 4
- 2, 4, 6
- 4, 5
- 1, 2, 3
- 3, 5, 6

337 Biri işgüzar informasiya məzmununa malik əlaqə vasitələrinin obyekti deyil:

- yazılı korrespondensiya
- mübahisə
- teleqram
- telefonoqram
- faksoqram

338 İşgüzar fəaliyyət tərəfdaşları arasında əsas kommunikasiya forması hansılardır?

- şifahi korrespondensiya
- yazılı korrespondensiya
- müsahibə
- poçt
- göstərilənlərdən heç biri

339 Bunlardan hansı kommunikasiya prosesidir?

- daxili məzmun
- işgüzar yazışma
- vasitəçilik
- formalizm
- çatdırılma

340 Aşağıdakılardan hansı poçt terminologiyasına aid deyil?

- açıqca
- bonanza
- banderol
- barat
- ekspres-poçt

341 Məzmununa görə neçə cür telegram forması mövcuddur?

- 5.0
- 3.0
- 4.0
- 2.0
- 1.0

342 Nümunələrə əsasən tapın: 1. Ünvan. Şəxsin adı, soyadı dəqiq və düzgün olmalıdır. 2. Məzmunu yığcam, aydın və mənalı olmalıdır. 3. Rəqəmlər, adətən, hərflə göstərilməlidir.

- zəmanət
- teleqram
- etibarnamə
- vəkalətnamə
- izahat

343 Aşağıdakılardan hansı əməli yazı nümunəsi sayılmır?

- məktub
- teleqraf
- arayış
- izahat
- zəmanət

344 Teleqramın hansı formaları olur:

- adı, qeyri-adi, təcili
- adı, təcili, xüsusi
- adı, sifarişli, qeyri-adi
- adı, mürəkkəb, təcili
- təcili, qeyri-müəyyən, xüsusi

345 Bunlardan hansı ancaq səslə ötürülür?

- bildiriş
- radioqram
- faks
- teleqraf
- reklam

346 Bunlardan hansıları poçt terminologiyasına daxil deyil?

- telefonoqram, məktub
- protokol, izahat
- teleqram, barat
- teleqraf, bağlama
- banderol, faks

347 Telefonoqram haqqında verilən fikirlərdən hansı səhvdir?

- Məsuliyyət daşıyanın adı, soyadı göstərilməlidir.
- Telefonoqramda məsuliyyət daşıyanın adı, soyadı və vəzifəsi göstərilməməlidir.
- Nömrəsi göstərilməlidir.
- Mətndə gün, saat qeyd edilməlidir.
- Təhrif olunmuş, çətin anlaşılan sözlər mətndə öz əksini tapmir.

348 Telegramın neçə növü var?

- 5.0
- 2.0
- 1.0
- 3.0

4.0

349 Bunlardan hansı məzmunca telegram növü deyil?

- adı və təcili
- rəsmi
- adı
- təcili
- xüsusi

350 Xüsusi telegram formasını tərtib edərkən nə təqdim edilməlidir?

- diplom
- vəsiqə və ya pasport
- doğum haqqında şəhadətnamə
- fotoskil
- iş yerindən arayış

351 Bunlardan hansı poçt terminologiyasına aid deyil?

- teleqraf
- afişə
- məktub
- telegram
- banderol

352 Verilmiş cümlələrdən yalnız biri telegrama aiddir:

- Müəyyən bir həqiqəti üzə çıxarmaq üçün tərtib edilir.
- Çox zaman bu və ya digər məlumatı uzaq məsafəyə təcili çatdırmaq məqsədi ilə yazılır.
- Əksər halda görülmüş işi aydınlaşdırma, şərh etmə məqsədi daşıyır.
- Hər hansı şəxsin kimliyini təsdiq etmək məqsədilə bu və ya digər təşkilat tərəfindən verilir.
- Vərəqin əvvəlində abzasdan böyük hərflə təşkilatın və müraciət edilən şəxsin adı və soyadı qeyd olunur.

353 Telefonoqramın tərtibinə qoyulan tələblərdən biri yanlışdır:

- məsuliyyət daşıyan şəxsin soyadının göstəriləməsi
- mütləq möhürlə təsdiqlənməsi
- təhrif olunmuş, çətin anlaşılan sözlərin mətndə işlədilməməsi
- nömrəsinin göstəriləməsi
- göndərilmə vaxtının göstəriləməsi

354 Telegramın yazılışında əsas tutulan amillərdən biri səhv verilib:

- rəqəmlərin, adətən, hərflə yazılması
- mətndə ikimənalı, təhrif olunmuş sözlərin verilməsi
- şəxsin adı və soyadının düzgün yazılması
- telegramın məzmununun aydın, yığcam və mənalı yazılması
- məzmunda köməkçi nitq hissələrinə aid sözlərin öz əksini tapması

355 Aşağıdakılardan hansı telegram formasına aid deyil:

- dövlətlərarası telegram
- ümumi telegram
- təcili telegram

- adı teleqram
- xüsusi teleqram

356 Telefonoqram yunanca neçə sözün birləşməsindən yaranıb?

- 1.0
- 3.0
- 2.0
- 4.0
- 5.0

357 Telefonoqram vurulmazdan əvvəl riayət olunan əsas məqamlardan biri səhvdir:

- telefonoqramda məsuliyyət daşıyanın vəzifəsi, adı və soyadının düzgün verilməsi
- telefonoqramın notariusda təsdiqlənməsi
- təhrif olunmuş, çətin anlaşılan sözlərin yolverilməzliyi
- Telefonoqramın nömrəsi yazılmalıdır.
- Mətnin gün, saat dəqiq göstərilməlidir.

358 Göstərilmiş nümunə hansı əməli yazı növünə aiddir? Şəki şəhəri, M.F.Axundzadə küçəsi, ev 51. Piriyev Ərzuman. İdarədə yoxlama var. Sənədlər qaydasına salınmalıdır. Təcili gəl! Bakı. Mühasib R.Məmmədov.

- akt
- teleqram
- bildiriş
- məktub
- annotasiya

359 Rəsmi-işgüzar sənədlərdən birinin adı yunan dilindən götürülüb, məlumatı uzaq məsafəyə çatdırmaq mənasını verir:

- xasiyyətnamə
- teleqram
- zəmanət
- hesabat
- izahat

360 Nizamnamə haqqında verilənlərdən biri yanlışdır:

- “Nizamnamə” qayda, qanun, hökm kimi mənalar daşıyır.
- “Nizamnamə” sözü üç tərkib hissədən ibarətdir.
- Düşünülülmüş qaydalar məcmusudur.
- Hər hansı təşkilatın fəaliyyətini müəyyən edən əsasnamədir.
- Hər hansı bir şeyin tətbiqi üçün qaydalar sistemidir.

361 Ərəb mənşəli olub, bağlama, tərtib etmə, təşkil etmə, nikah, kəbinkəsmə və s. mənalarda işlənən əməli yazı növü aşağıda verilənlərdən hansına uyğun gəlir?

- etiket
- əqd
- ezamiyyə vərəqi
- raport
- layihə

362 Əqd haqqında yazılınlardan biri səhvdir:

- Əqd mülki – prosessual məcəllənin tələbləri əsasında tərtib edilməlidir.
- Əqd yalnız şifahi formada olur.
- Əqd yazılı və şifahi formada ola bilər.
- Yazılı fəaliyyət qabiliyyətli vətəndaşların əqd bağlamaq hüququ var.
- Əqdlər qanun çərçivəsində bağlanmalıdır.

363 "... " ərəb mənşəli olub, vasitəcilik deməkdir:

- ərizə
- vəsatət
- arayış
- layihə
- etibarnamə

364 Memorandum hansı sənəd növünə aiddir?

- rəsmi məktub
- rəsmi sənəd
- Heç birinə aid deyil.
- işgüzar sənəd
- qeyri-rəsmi sənəd

365 Stenoqram haqqında yazınlardan biri yanlışdır:

- Stenoqram yunan sözüdür.
- Stenoqram ilk dəfə Romada meydana gəlmışdır.
- Stenoqram protokolun bir növüdür.
- Protokolun bütün vəzifələrini stenoqram yerinə yetirir.
- Stenoqram iki sözdən ibarətdir.

366 Hansı sənəddə şəxsiyyət vəsiqəsinin seriya nömrəsi də qeyd olunur?

- ərizə
- etibarnamə
- annotasiya
- akt
- protokol

367 xüsusi formada tərtib edilən sənəddir. Bu, qiymətli bir əşyanı müəyyən bir təşkilatdan almaq üçün şəxsə verilən sənəd formasıdır. Onu idarə və təşkilat etibar etdiyi şəxsin adına yazarkən müəssisənin möhürü ilə təsdiq edir və imza qoyur. Söhbət hansı sənəddən gedir?

- akt
- vəkalətnamə
- protokol
- xasiyyətnamə
- arayış

368 Hansı rəsmi sənədlərin dilində obrazlılığı rast gəlmək mümkündür? 1. bəyanat 2. konstitusiya 3. əmr 4. manifest 5. sərəncam

- 2,5
- 1,4
- 1,2
- 3,4

3,5

369 Verilmiş nümunə hansı əməli yazı formasından bir parçasıdır? Tərkibi: Qazlaşdırılmış su, şəkər, karamel boyası, təbii ətirləşdiricilər. Saxlama müddəti: sərin yerdə saxlayın, soyuq halda için.

- rəy
- etiket
- rekvizit
- anons
- qəbz

370 Yalnız ikisi işgüzar sənədə daxildir: 1. Etibarnamə 2. Sərəncam 3. Bəyanat 4. Nota 5. Tərcümeyi-hal

- 3, 4
- 1, 5
- 1, 3
- 2, 4
- 2, 5

371 Vəkalətnaməyə uyğun gəlməyən cavab hansıdır?

- Alınan əşyanın miqdarı və ya materialın məzmunu göstərilir.
- Vəkalətnamə ancaq daşınmaz əmlaka verilir.
- Məsul şəxsin imzası olur.
- Verildiyi tarix göstərilir.
- Vəkalətnamənin müddəti həm rəqəmlə, həm də hərflə göstərilir.

372 Vəkalətnamə ilə bağlı verilmiş fikirlərdən yalnız biri düzidür:

- çıxışların qısa məzmununun qeyd olunması
- məsul olan şəxsin imzasının mütləq olması
- işçilərin şəxsi işinə yazılmışla rəsmiləşdirilməsi
- yazılı şəkildə əmək kitabçasına qeyd edilməsi
- tədbirin keçiriləcəyi yerin qeyd edilməsi

373 Bir-biri ilə əlaqəsi olmayan sənədləri seçin:

- əmr – qərar
- təlimat - akt
- xəbərdarlıq - töhmət
- tərcümeyi-hal - xasiyyətnamə
- izahat - ərizə

374 Aşağıda göstərilənlərdən hansı vəkalətnamə formasına aiddir?

- iclasda çıxarılan qərar
- qiymətli bir əşyanı müəyyən təşkilatdan almaq üçün lazımı şəxsə verilən xüsusi forma
- bir şəxs haqqında verilən müsbət rəy
- bir şəxsin və ya idarənin adından iş görmək
- bir məsələni ətraflı surətdə şərh etmək

375 Təlimat haqqında verilənlərdən yalnız biri doğrudur:

- Hüquqi sənəd deyil.
- Nazirlik, baş idarə, istehsalat birləşmələri tərəfindən qısa müddətdə nəzərdə tutulan qayda sistemidir.

- Ərəb sözü olub, zaminolma, bir şəxs haqqında verilən rəydir.
- Bir işin görülməsi üçün verilən hökm və göstərişi özündə əks etdirən sənəddir.
- İdarə, təşkilat, müəssisələrdə hər hansı bir qəbahətə görə yazılı və şifahi şəkildə qəbul edilən sənəddir.

376 Hansı sənəddə şəxsiyyət vəsiqəsinin seriya nömrəsi qeyd olunur?

- tələbnamə
- etibarnamə
- məktub
- elan
- ərizə

377 "..." fransız sözü olub, malın, eksponatın qiyməti və s. olan mətn, yarıq necə adlanır?

- müqavilə
- etiket
- reklam
- etibarnamə
- dərkənar

378 Vəkalətnaməyə verilən aşağıdakı tələblərdən biri yanlışdır:

- etibar ediləcək materialın məzmunu
- ictimai xarakteri
- müddəti
- verildiyi tarix
- məsul olan şəxsin imzası

379 Hansı işgüzar sənədin tərtibi şəxsiyyət vəsiqəsi tələb edir?

- ərizə
- vəkalətnamə
- rəy
- məktub
- annotasiya

380 Fransız sözü olub, hərbi xidmətçinin rütbəcə özündə böyük şəxsə verdiyi şifahi və yazılı məlumat mənasını verən əməli yazı növünü göstərin:

- memorandum
- raport
- bəyanat
- protokol
- qərar

381 "Təlimat" sözü hansı dildən götürülmüşdür?

- fransız
- ərəb
- türk
- latin
- rus

382 "..." ərəb mənşəli olub, bir şeyi həyata keçirmək üçün qayda və üsulla müəyyən edilən sənəd növü necə adlanır?

- rapport
- təlimat
- etibarnamə
- zəmanət
- arayış

383 Ərəb mənşəli sözdən əmələ gəlib, xidməti və ya başqa bir işi, tapşırığı yerinə yetirmək üçün səfərəgetməni təsdiq edən sənəd növü necə adlanır?

- müqavilə
- ezamiyyə vərəqəsi
- layihə
- hesabat
- tələbnamə

384 Müəyyən məkandakı davranış qaydaları nə adlanır?

- heç biri
- etiket
- protokol
- oferta
- etik kodeks

385 Hansı sənədin adı iki dildə olan sözlərin birləşməsindən yaranmışdır?

- hesabat
- nizamnamə
- fərمان
- bəyanat
- sərəncam

386 Biri məntiqi pozur:

- konstitusiya
- etibarnamə
- sərəncam
- fərمان
- nota

387 Etibarnamə nə zaman yazılır?

- əmək intizami pozulduğu zaman
- bir şəxsin və ya idarənin adından iş görülən zaman
- qiymətli kağızların qəbulu zamanı
- ticarət müqavilələri zamanı
- əmək müqaviləsi bağlanan zaman

388 Hansı sənəd növü ərəb mənşəli olub vasitəçilik mənasını verir?

- müqavilə
- vəsatət
- arayış
- etibarnamə
- ərizə

389 Hansı sənəddə şəxsiyyət vəsiqəsinin seriya nömrəsi qeyd olunur?

- rəy
- vəkalətnamə
- məktub
- elan
- ərizə

390 «... xüsusi formada tərtib edilən sənəddir. Bu, qiymətli bir əşyanı müəyyən bir təşkilatdan almaq üçün şəxsə verilən sənəd formasıdır. Onu idarə və təşkilat etibar etdiyi şəxsin adına yazarkən müəssisənin möhürü ilə təsdiq edir və imza qoyur». Söhbət hansı sənəddən gedir?

- xasiyyətnamə
- vəkalətnamə
- akt
- arayış
- protokol

391 Bu sənədi idarə və təşkilat etibar etdiyi şəxsin adına yazarkən imza qoyur və müəssisənin möhürü ilə təsdiq edir. Söhbət hansı əməli yazı növündən gedir?

- protokol
- vəkalətnamə
- ərizə
- arayış
- təqdimat

392 Vəkalətnaməyə aid olan xüsusiyyət hansıdır:

- Təşkilat tərəfindən ayrılmış komissiyanın iştirakı ilə tərtib olunur.
- Qiymətli bir əşyanı müəyyən təşkilatdan almaq üçün lazımi şəxsə verilən sənəddir.
- Ərəb sözü olub, «verilən tapşırığın yerən yetirilməsi, görülmüş işin nəticəsi haqqında məsul şəxsə məlumat» mənasını bildirir.
- Yazılırkən bu sistem gözlənilməlidir: müraciət, ümumi, fərqləndirici və yekunlaşdırıcı hissələr.
- Rəsmi – işgüzər üslubun ən sərbəst formasıdır.

393 Verilənlər içərisində hansı əməli yazı növünə aid xüsusiyyət yoxdur? 1) Hər hansı bir şəxsin kimliyini təsdiq etmək məqsədilə bu və ya digər təşkilat tərəfindən verilir. 2) Bu əməli yazı növündə «eşidildi», «çıxışlar», «qərar» sözləri də işlənir. 3) Latınca «qeyd aparmaq, əlavə etmək» deməkdir. 4) Təşkilat tərəfindən ayrılmış komissiyanın iştirakı ilə tərtib olunur.

- annotasiya
- vəkalətnamə
- arayış
- protokol
- akt

394 Bu sənəd növü təkcə idarə və ya təşkilatın etibar etdiyi müəyyən şəxsə deyil, başqa bir təşkilata da verilə bilər. Söhbət hansı əməli yazı növündən gedir?

- izahat
- vəkalətnamə
- protokol
- arayış
- təqdimat

395 Vəkalətnaməyə aid olmayan xüsusiyyət hansıdır?

- Təkcə təşkilatlar arasında əməliyyata deyil, müəyən şəxsə də aid edilə bilər.
- Yazılırkən bu sistem gözlənilməlidir: müraciət, ümumi, fərqləndirici və yekunlaşdırıcı hissələr
- Qiymətli bir əşyanı müəyyən təşkilatdan almaq üçün lazımi şəxsə verilən sənəddir
- Təşkilatların bir-birinə verdiyi vəkalətnamə xüsusi formada mətbəədə hazırlanır.
- İdarə və təşkilat ona etibar etdiyi şəxsin adına yazarkən imza qoyur və müəssisənin möhürü ilə təsdiq edir.

396 Verilmiş xüsusiyyətlər hansı əməli yazı növünə aiddir? 1) Kimə verilir. Onun adı, atasının adı, soyadı və vəzifəsi; 2) Onu verən şəxs və ya təşkilat; 3) Alınan əşyanın miqdarı, yaxud etibar ediləcək materialın məzmunu; 4) Məsul olan şəxsin imzası; 5) Verildiyi tarix; 6) Məsuliyyət daşıyan şəxsin şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, verilmə tarixi.

- protokol
- vəkalətnamə
- akt
- izahat
- arayış

397 Hansı rəsmi sənədlər cərgəsində verilə bilməz?

- konstitusiya
- vəkalətnamə
- nota
- fərman
- sərəncam

398 Bunlardan biri hüquqi sənəddir:

- izahat
- qaimə
- ərizə
- tərcüməyi-hal
- cavab məktubu

399 Təliqə haqqında yazılınlardan biri yanlışdır:

- Hərfi mənası “əlaqə” deməkdir.
- Onun tərtibedilmə forması xasiyyətnamə kimidir.
- Təliqənin tərtibedilmə forması rəsmi məktub kimidir.
- Təliqə rəsmi yazışma növüdür.
- Təliqənin dili ədəbi-rəsmi üslubda olmalıdır.

400 “Təliqə” sözü hansı mənada işlənir?

- vasitə
- rəsmi məktub
- işgüzar məktub
- müqavilə
- əlaqə

401 Qaimə haqqında yazılınlardan biri səhvdir:

- Əmtəə qaiməsi əməliyyatın rəsmiləşdirilməsi üçün ilkin mühasibat sənədidir.
- Qaimə blank şəklində olmur.

- Qaimə blank şəklində olur.
- Qaiməni malın buraxılmasına maddi-məsul şəxs imzalayır.
- Qaiməni malın qəbuluna maddi-məsul şəxs imzalayır.

402 Verilənlərdən yalnız biri səhv göstərilib:

- Yük qaiməsi əsas daşma sənədidir.
- Qaimə ilkin mühasibat sənədi deyil.
- Qaimədə onu yazmış təşkilatın adı göstərilir.
- Qaimədə malın qiyməti eks olunur.
- Qaimədə malın miqdarı göstərilir.

403 Mən, “Biznes inzibatçılığı” fakültəsinin III kurs tələbəsi Nailə Ədalət qızı Həşimova tələbələrə paylamaq üçün universitetin nəşriyyat şöbəsindən 100 (yüz) ədəd metodik vəsait aldım. N.Həşimova 17.02.2016. Verilmiş nümunə hansı əməli yazı növünə aiddir?

- akt
- qəbz
- etibarnamə
- sifariş
- işgüzar tövsiyələr

404 Tələbnamə nə məqsədlə yazılır?

- hökm, sərəncam
- yazılı rəsmi xahiş, istəmə
- tələb, əmr
- əmr, göstəriş
- məsləhət, nəsihət

405 Bunlardan hansı blank şəklində standart formaya malikdir?

- izahat
- qaimə
- məktub
- ərizə
- sərəncam

406 “Qaimə” mənşəcə hansı dilə aiddir:

- rus
- ərəb
- fars
- türk
- yunan

407 Əməli yazının növünü müəyyən edin: Mən, Maliyyə fakültəsinin 4 – cü kurs tələbəsi Anar Musa oğlu Əliyev universitetin nəşriyyat şöbəsindən tələbələrə paylamaq üçün 400 (dörd yüz) ədəd dərslik götürdüm. İmza: A.M.Əliyev 5 aprel 2015-ci il

- əmr
- qəbz
- etibarnamə
- zəmanət
- təliqə

408 Qəbz nə zaman verilir?

- işin icrası zamanı
- pulun, sənədin və s. qiymətli əşyaların qəbulu zamanı
- işə qəbul zamanı
- ticarət müqavilələri zamanı
- müqavilədən imtina zamanı

409 Tələbnamə haqqında verilən fikirlərdən biri səhvdir:

- Ərizədən fərqli olaraq, yalnız xahiş-istəmə, tələb məqamında yazılır.
- İdarə, təşkilat və müəssisələrdə yanlış hərəkət edənə həmin hərəkəti bir daha təkrar etməmək üçün verilən yazılı və şifahi göstərişdir.
- Ərəb mənşəli sözdür.
- Bir şeyin götürülməsi və ya bir işin görülməsi, yaxud bir şəxsin müəyyən adamın sərəncamına göndərilməsi haqqında rəsmi yazılı xahişdir.
- Hər hansı bir şeyi tələb etmək, istəmək məqsədilə yazılmış sənəddir.

410 Verilmiş nümunə işgüzar sənədlərdən hansına aiddir? Əmtəəşünaslıq fakültəsinin dekanı, dos.Həmid Məmmədova. Oğlum Elçin Əliyevin tez-tez dərs buraxması haqqında məlumat aldım. İndiyə qədər bu barədə xəbərim olmamışdır. Bir valideyn kimi Elçinin bundan sonra dərs buraxmasına yol verməyəcəyəm. Çalışacağam ki, o, fakültənin ən intizamlı tələbələrindən biri olsun. Valideyn: Ramin Əliyev 25.01.2016

- etibarnamə
- zəmanət
- vəsatət
- təlimat
- xəbərdarlıq

411 Aşağıdakı hansı əməli yazı nümunəsinə aiddir? Kamandar Şərifli «Mətnşünaslığın əsasları» (ali məktəblər üçün dərslik). Azərbaycan dilində; «Nurlan» nəşriyyatı, Bakı 2003, 312 səhifə. Qaynaqları keçmiş yüzilliklərin dərin qatları ilə bağlı olan və XIX yüzilliyin II yarısından etibarən bir elmi sahə kimi formallaşmağa başlamış mətnşünaslıq filologiyanın mühüm sahələrindən biridir. Mətnşünaslıq ədəbiyyat tarixi üçün də böyük əhəmiyyət kəsb edən bir elmi sahədir... Bu dərs vəsaiti ali məktəblərimizin filologiya, şərqsünaslıq, tarix və kitabxanaçılıq fakültələrində mətnşünaslıq, mənbəşünaslıq və kitabşünaslıq fənlərinin tədrisində istifadə edilə bilər.

- bildiriş
- annotasiya
- iş planı
- akt
- izahat

412 Annotasiyanın yazılması üçün verilən qaydalardan biri səhvdir:

- kitabın qısa məzmunu
- kitabda verilən məlumatların geniş təhlili
- kitabın adı, nəşriyyatın adı, harada nəşr edilməsi, həcmi
- kitabın müəllifinin adı və soyadı
- kitabın konkret ideya məzmunu

413 Biri məntiqi pozur:

- elan
- rəy
- anons
- reklam

- afişə

414 Annotasiyada aşağıdakılardan öz əksini tapmalıdır (cavablardan biri yanlışdır):

- kitabın müəllifinin adı və soyadı
 kitabın sponsoru və bazar qiyməti
 kitabın adı, nəşriyyatın adı, harada nəşr edilməsi, həcmi
 kitabın həcmi
 kitabda nələrdən bəhs olunması, ideya məzmunu

415 “...” latın sözü olub, məruzə etmək, məlumat vermək mənalarını ifadə edir:

- rəy
 referat
 məqalə
 layihə
 annotasiya

416 Rəy verilərkən tərtib olunan mətnə aid hissələrin düzgün ardıcılığını müəyyən edin:

- rəyin başlığı, rəyin ümumi məzmunu, tarix
 rəyin başlığı, rəyin ümumi məzmunu, rəyin nəticəsi, imza, tarix
 rəyin başlığı, imza, rəyin ümumi məzmunu, rəyin nəticəsi, tarix
 rəyin başlığı, imza, rəyin nəticəsi, tarix, rəyin ümumi məzmunu
 rəyin başlığı, rəyin ümumi məzmunu, rəyin nəticəsi, imza, yekun hissə

417 Annotasiyanın həcmi nə qədər olmalıdır?

- 1 cümlədən ibarət
 bir neçə cümlədən ibarət
 geniş
 1 səhifə
 1 səhifədən çox

418 Annotasiya ilə bağlı verilən fikirlərdən biri səhvdir:

- Konkret və yiğcam olmalıdır.
 Burada məsuliyyət daşıyan və ya işinə vicdanla yanaşan şəxsin adı göstəriləlidir.
 Kitab, jurnal və məqalənin məzmununun qısa şəkildə şərh edilməsidir.
 Kitabın adı, nəşriyyatın adı, ideya məzmunu, həcmi və s. öz əksini tapmalıdır.
 Müəllifin özü yazmalı, məqsədini bir neçə cümlə ilə şərh etməlidir.

419 Rəyin tərtibinə qoyulan əsas tələblərdən biri yanlışdır:

- Rəy mənfi və müsbət ola bilər.
 Həyatının mərhələləri ardıcıl sadalanmalıdır.
 Başlıqdə kimə verilməsi və hansı məqsədlə yazılması göstəriləlidir.
 müəllifin gəldiyi qənaət
 Verildiyi tarix göstəriləlidir.

420 Annotasiyanın yazılımasına qoyulan tələblərdən biri səhvdir:

- bir neçə cümlədən ibarət olması
 ailə vəziyyəti ilə bağlı məlumatın verilməsi
 müəllifin adı və soyadının qeyd olunması

- nəşriyyatın adı, kitabın harada nəşr edilməsi və həcmi haqqında məlumat verilməsi
- kitabın ideya məzmununu barədə məlumat verilməsi

421 Annotasiya nə məqsədlə yazılır?

- təcili xəbər vermək məqsədilə
- kitabın, məqalənin və s. məzmunu barədə qısa məlumat vermək məqsədilə
- şəxsin doğulduğu yer barədə məlumat vermək məqsədilə
- pul köçürmək məqsədilə
- bir hadisə haqqında məlumat vermək məqsədilə

422 1. Bu əməli yazı nümunəsini, əsasən, müəllif yazır. 2. Məqsədini bir neçə cümlə ilə ifadə edir. 3. Əsərin və nəşriyyatın adı, çap olunduğu yer, tarixi və həcmi göstərilir. 4. Müəllifin adı, soyadı, əsərin yazılmış məqsədi və ideya məzmunu çox qısa şəkildə qeyd olunur. Söhbət hansı əməli yazı nümunəsindən gedir?

- arayış
- annotasiya
- izahat
- tərcüməyi-hal
- sərəncam

423 Qara Namazov. Xalq qəhrəmanının şöhrəti. Bakı, 2005, 298 səh...- Nümunə əməli yazının hansı növünə aiddir?

- akt
- annotasiya
- məqalə
- protokol
- arayış

424 Bunlardan biri protokolda öz əksini tapmir?

- yığıncağı idarə etmək üçün sədr və katib
- annotasiya
- çıxışların qısa məzmunu
- qərar
- gündəlik məsələlər

425 Annotasiya nə məqsədlə yazılır?

- hər hansı kitab, məqalə, tamaşa barədə fikir bildirmək
- kitabın, məqalənin və s. məzmunu barədə qısa məlumat vermək
- rəy vermek
- pul köçürmək
- bir hadisə haqqında məlumat vermək

426 Zəmanət nədir?

- cinayət hadisəsini təsdiq edən sənəd
- bir şəxsə verilən zəminlik
- şəxsiyyəti təsdiq edən sənəd
- bir insanın özü barədə məlumat
- hər hansı əsər haqqında oxucu fikri

427 Hansı əməli yazı növünün sonunda imzaya ehtiyac duyulmur? 1) afişə 2) annotasiya 3) akt 4) ərizə 5)

reklam 6) arayış

- 4,5,6
- 1,2,5
- 1,3
- 2,4
- 1,2,3

428 Aşağıdakı hansı əməli yazı nümunəsinə aiddir? Fərrux Əkbərov. «Zamanın axarında» silsilə kitablar. III kitab: «Ədəbiyyatımızın tarixi, tariximizin ədəbiyyatı». Ədəbi – bədii əsərlər, məqalələr. Azərbaycan dilində. Bakı 2003, 176 səhifə. Fərrux Əkbərovun oxuculara təqdim olunan bu kitabında tariximizin XIII əsr dən başlayan dövrü və onun ədəbiyyatımızda inikası barədə düşüncələri, faktlar, həmçinin XX əsr Azərbaycan ədəbiyyatının üç məşhuru – M.Ə. Sabir, C.Məmmədquluzadə və H.Cavidin ədəbi irsi haqqında görüşləri şərh edilmişdir.

- bildiriş
- annotasiya
- iş planı
- akt
- izahat

429 Annotasiyada aşağıdakılardan öz əksini tapmalıdır. Cavablardan biri yanlışdır.

- kitabda nələrdən bəhs olunması, ideya məzmunu
- istifadə olunan ədəbiyyat siyahısı
- kitabın müəllifinin adı və soyadı
- kitabın nə məqsədlə, kimin üçün yazılması
- kitabın adı, nəşriyyatın adı, harada nəşr edilməsi, həcmi

430 Rəyin yazılıması üçün düzgün ardıcılılığı seçin: 1. Rəyin ümumi məzmunu. Bu və ya digər faktın həm müsbət, həm də mənfi cəhətləri təhlil olunur. 2. İmza. Bu hissədə imza qoyulur, qarşısında isə rəyçinin adı, soyadı və atasının adı göstərilir. 3. Rəyin başlığı. Nəyə və kimə verilməsi göstərilir, səhifənin ortasında "rəy" sözü yazılır. 4. Tarix. Rəyçi imzasının altında bütöv şəkildə gün, ay və il göstərilir. 5. Rəyin nəticəsi. Rəyçinin irəli sürdüyü təklif və tövsiyələr bir neçə cümlə ilə ifadə edilir.

- 4, 1, 3, 5, 2
- 3, 1, 5, 2, 4
- 1, 3, 5, 2, 4
- 2, 3, 4, 1, 5
- 1, 2, 3, 4, 5

431 Hansı sənədin sonunda imza qoyulmur?

- akt
- annotasiya
- ərizə
- izahat
- tərcüməyi-hal

432 Rəy nədir?

- idarə, təşkilat tərəfindən verilən hüquqi sənəd
- kitab, əsər, film və s. haqqında yazı, resenziya
- kitabın, məqalənin qısa məzmunu
- kimliyi təsdiq edən sənəd

- bir insanların özü barədə məlumat

433 Məntiqi ardıcılılığı tamamlayın: izahat, rəy, tərcümeyi-hal...

- bəyanat
 annotasiya
 nota
 sərəncam
 fərman

434 Bir əsər, tamaşa, konsert, kinofilm və s.-nin təhlil və tənqidini ehtiva edən məqalə, yazı, resenziyadır. Söhbət hansı əməli yazı növündən gedir?

- annotasiya
 rəy
 ərizə
 bildiriş
 arayış

435 Xüsusi forması yoxdur. Formaca onu fərmandan və qərardan fərqləndirmək çətindir. Bu fikir hansı əməli yazı növünə aid edilə bilər?

- vəsatət
 sərəncam
 nota
 raport
 hesabat

436 Hansı sıra rəsmi sənədlərdən ibarətdir?

- ərizə, bildiriş
 sərəncam, fərman
 tərcümeyi-hal, izahat
 reklam, protokol
 arayış, etiket

437 "Qeyd, işaret" mənasını verən və bir hökumətin başqa hökumətə rəsmi yazılı müraciətini özündə əks etdirən sənəd növünü göstərin:

- bəyanat
 nota
 işgüzar məktub
 protokol
 əmr

438 "Azərbaycan Respublikasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Nizami Qulu oğlu Cəfərov Azərbaycanda Atatürk mərkəzinin müdürü təyin edilsin". Göstərilən nümunə hansı əməli yazı növünə aiddir:

- etibarnamə
 sərəncam
 xasiyyətnamə
 müqavilə
 raport

439 Əmr və qərarlara ən çox oxşar olan formalar hansıdır?

- təqdimat, protokol
- fərman, sərəncam
- nizamnamə, bəyanat
- nota, raport
- müraciət, təlimat

440 Biri digərlərindən çox fərqlənir:

- məcəllə
- təqdimat
- qanun
- konstitusiya
- sərəncam

441 “Əziz həmvətənlər Hörmətli soydaşlar Mən Sizə bütün dünya azərbaycanlılarının kədər və hüznə qeyd etdiyi soyqırımı qurbanlarını anma günü 31 mart münasibətilə müraciət edirəm” Verilmiş hissə rəsmi-işgüzar üslubun hansı növünə aiddir və burada hansı durğu işarələri qoyulmamışdır?

- fərman (nida, vergül)
- bəyanat (nida, tire)
- sərəncam (vergül, iki nöqtə)
- təliqə (tire, sual, vergül)
- məqalə (nöqtəli vergül, iki nida)

442 Aşağıdakılardan hansı, əsasən, Prezident tərəfindən imzalanır?

- saziş
- fərman, sərəncam
- təlimat
- akt
- müqavilə

443 Aşağıdakılardan hansı müəssisə tərəfindən hazırlanır bilməz?

- işgüzar məktub
- sərəncam
- elan
- əmr
- qaimə (hesab-faktura)

444 Sərəncamlar məzmunca neçə yerə bölünür?

- 6.0
- 2.0
- 4.0
- 1.0
- 5.0

445 Fars sözü olub, ali hakimiyyət orqanlarının qanun qüvvəsində olan sərəncam və qərarına deyilir:

- nota
- fərman
- bəyanat

- əmr
 sərəncam

446 Sərəncam haqqında fikirlərdən biri yanlışdır?

- Rəsmi üslubdadır.
 İdarə rəhbəri tərəfindən verilir.
 Ancaq Prezident tərəfindən imzalanır.
 Qanuni qüvvəli aktdır.
 İmzalandığı gündən qüvvəyə minir.

447 Hansı daha cox beynəlxalq xarakterlidir:

- bildiriş
 bəyanat
 protokol
 akt
 təqdimat

448 Aşağıdakılardan biri işgüzar sənəd deyil:

- təqdimat
 fərman
 akt
 xasiyyətnamə
 ərizə

449 Aşağıdakılardan hansılar məzmunca bir-birinə oxşayır?

- fərman, bəyanat
 nota, bəyanat
 nota, fərman
 bəyanat, əmr
 sərəncam, nota

450 Aşağıdakılardan biri rəsmi sənəd deyil:

- bəyanat
 ərizə
 sərəncam
 fərman
 konstitusiya

451 Aşağıdakı sənədlərdən hansılarının məzmunu, demək olar ki, eyni olur? 1. etibarnamə 2. sərəncam 3. vəkalətnamə 4. fərman 5. xasiyyətnamə 6. bəyanat

- 4-6, 3-5
 1-3, 2-4
 1-2, 3-4
 2 – 5, 4-6
 1-4 , 2-3

452 Aşağıdakılardan biri Prezident tərəfindən imzalanır:

- bəyanat

- fərman
- təqdimat
- əmr
- hesabat

453 Biri müəssisə tərəfindən hazırlanara bilməz:

- saziş
- fərman
- reklam
- nizamnamə
- qaimə (hesab-faktura)

454 Fərman və sərəncamın oxşar xüsusiyyətləri haqda olan fikirlərdən biri səhvdir:

- İmzalandığı gündən qüvvəyə minir.
- Hər ikisi qeyri-rəsmi sənəd növüdür.
- Hər ikisiancaq Prezident tərəfindən verilir.
- Hər ikisi qanuni qüvvəli aktlardır.
- Rəsmi üslubdadır.

455 "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin imzaladığı sənəd rəsmi sənədlərdən hansına aiddir?

- bəyanat
- fərman
- müqavilə
- rəy
- sərəncam

456 Hansı daha çox etiraz xarakterli məna daşıyır?

- izahat
- nota
- rəy
- əmr
- ərizə

457 Ali hakimiyyət orqanlarının qanun qüvvəsində olan sərəncam və qərarı necə adlanır?

- layihə
- fərman
- xasiyyətnamə
- təqdimat
- arayış

458 Rəsmi sənədlərin əsas xüsusiyyətlərinə aid verilmiş fikirlərdən biri səhvdir:

- fikrin hüquqi cəhətdən əsaslandırılması
- fikrin hüquqi cəhətdən əsaslandırılmaması
- dilin normallarına əməl olunması
- fikrin aydın ifadə olunması
- fikrin (sözlərin) birmənalı şəkildə ifadəsi

459 Xalqın sosial rifahını yaxşılaşdırmaq üçün kompleks tədbirlər planı hazırlanınsın və Nazirlər Kabinetinin

müvafiq strukturları tərəfindən həyata keçirilsin. Verilmiş nümunə hansı sənəd növünə aiddir?

- akt
- sərəncam
- təqdimat
- protokol
- nota

460 Fərman və sərəncamın üslubi özelliklərindən hansı düzdür?

- bədii – elmi üslub
- rəsmi üslub
- işgüzar üslub
- bədii üslub
- publisistik üslub

461 Azərbaycan ədəbi dilinin hansı üslubu bütün funksional üslublardan geri qalmışdır?

- bədii
- rəsmi
- elmi
- fərdi
- publisistik

462 Azərbaycan dövlətinin rəmzlərinə aid deyil:

- dövlət bayrağı və dövlət gerbi
- dövlət dili
- dövlət bayrağı
- dövlət gerbi
- dövlət himni

463 Aşağıdakılardan hansı rəsmi sənədlərin əsas xüsusiyyətlərinə aid deyil:

- dil yığcamlığı
- bədii təsvir vasitələrindən istifadə
- dilin maksimum mükəmməlliyi
- fikrin tam aydınlığı və birmənalılığı
- fikir hüquqi cəhətdən əsaslandırılması

464 Aşağıdakılardan biri rəsmi sənədlərin əsas şərti deyil:

- Bu sənədlərdə fikrin çoxmənalılığı yolverilməzdir.
- Bu üslubda fikir müəyyən qəlibə düşmüş formalarda verilmir.
- dil yığcamlığı
- millətin dövlətçilik mədəniyyətini əsk etdirməsi
- Bu sənədlər mükemmel tərtib edilir.

465 Maddə 21. Dövlət dili. I Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. II Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir. («Azərbaycan Respublikasının Konstitusiyası»ndan) Mətn hansı üsluba aiddir?

- fərdi
- rəsmi

- publisistik
- elmi
- bədii

466 Rəsmi sənədlər haqqındaki fikirlərdən biri səhvdir:

- Rəsmi sənədlərə dövlət, yaxud hökumət təşkilatlarının tərtib etdiyi və xüsusi qaydada təsdiq olunan sənədlər aid edilir.
- Həcməc böyük və ya kiçik olmasına baxmayaraq, rəsmi sənədlərdə dil yiğcamlığı əsas şərt deyil.
- Rəsmi sənədlər mühüm hüquqi məzmuna malik olub, eyni zamanda tarixi əhəmiyyət daşıyır.
- Rəsmi sənədlər mütəxəssislər tərəfindən hazırlanaraq müxətəlif səviyyələrdə müzakirə olunur.
- Rəsmi informasiyanı düzgün çatdırmaq üçün bu sənədlər quruluşca müəyyən bölmələrə ayrıılır.

467 Biri işgüzar sənədlərə daxil deyil:

- reklam
- fərman
- elan
- tərcümeyi-hal
- izahat

468 Rəsmi-işgüzar üsluba aid olan hansı nümunələrdə bəzən obrazlılığı yol verilir?

- ərizə və arayışlar
- bəyanat və manifestlər
- hökumətin sərəncamları, nazirlərin əmrləri
- konstitusiya və qanunlar
- protokol və müqavilələr

469 Gündəlik həyatda insanların bir-biri ilə ünsiyyət dili hansı üsluba aiddir?

- elmi
- məişət
- publisistik
- rəsmi
- bədii

470 Biri işgüzar sənədlərə daxil deyil:

- anons
- fərman
- ərizə
- arayış
- təqdimat

471 Formaca bir-birinə bənzəyən sənədlər hansıdır?

- protokol, konstitusiya
- nota, bəyanat
- izahat, xasiyyətnamə
- reklam, bəyanat
- elan, qaimə

472 "Hüseyn Cavidin 120 illik yubileyi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamı hansı üslubdadır?

- publisistik
- rəsmi
- elmi
- məişət
- bədii

473 “Rəsmi və işgüzər sənədlərin dilində ifadə qəlibləri – şablonlar əsas yer tutsa da, və bundan fərqli olaraq obrazlılıq yol verilir”- Nöqtələrin yerinə hansı rəsmi, yaxud işgüzər sənədlərin adı yazılmalıdır?

- telegram və izahatlarda
- bəyanat və manifestlərdə
- oçerk və felyetonlarda
- akt və protokollarda
- ərizə və tərcümeyi-hallarda

474 Aşağıdakılardan hansılar xüsusi dövlət əhəmiyyəti daşıyır? 1.Protokol 2.Arayış 3. Qanun 4.Bəyanat 5.Fərman 6.Tərcümeyi-hal

- 1,2,6
- 3,4,5
- hamısı
- 2,5
- 1,2,3

475 Reqlament nədir?

- hər hansı bir ölkəyə göndərilən rəsmi bəyanat
- hər hansı bir iclasın aparılması haqqında əvvəlcədən müəyyənləşdirilmiş bir sıra qaydalar
- hər hansı bir paltarın boynundakı kiçik yarlıq
- təşkilat və ya özəl müəssisənin bank nişanlarını özündə əks etdirən mətn
- alınan və ya satılan malın hesabı

476 Fransız sözü olub, müşavirənin, iclasın, qurultayıın, konfransın, brifinqin və s. aparılması haqqında qabaqcadan müəyyən və qəbul edilmiş qaydadır. Söhbət hansı əməli yazı növündən gedir?

- xasiyyətnamə
- reqlament
- protokol
- akt
- annotasiya

477 Rəsmi sənədləri seçin: a) fərman b) əmr c) ərizə d) tərcümeyi – hal e) izahat

- a,e
- a,b
- c,d
- b,d
- a,d

478 Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı rəsmi sənəd hansı əməli yazı nümunəsinə aiddir?

- bəyanat
- sərəncam

- fərman
- rəy
- nizamnamə

479 Aşağıdakı rəsmi sənədlərdən hansıların məzmununda müəyyən dərəcədə obrazlılıq da ola bilər?

- fərman və bəyanatlarda
- bəyanat və manifestlərdə
- qanun və qərarlarda
- nazirlərin əmrlərində və notalarda
- xəbərdarlıq və töhmətlərdə

480 Hansılar işgüzar sənədlər cərgəsində verilə bilməz?

- arayış, vəkalətnamə
- nota, sərəncam
- ərizə, izahat
- ərizə, tərcüməyi-hal
- bildiriş, ərizə

481 Məntiqi ardıcılılığı tamamlayın: qərar, əmr, sərəncam, ...

- ərizə
- fərman
- teleqraf
- izahat
- tərcüməyi-hal

482 Ali hakimiyyət orqanlarının qərarına deyilir Söhbət hansı rəsmi sənəddən gedir?

- bəyanat
- fərman
- akt
- sərəncam
- protokol

483 Hansılar işgüzar sənədlər cərgəsində verilə bilməz?

- izahat, akt
- sərəncam, bəyanat
- tərcüməyi-hal, bildiriş
- ərizə, protokol
- arayış, ərizə

484 Uyğunluğu gözləməklə ardıcılılığı tamamlayın: nota, fərman...

- annotasiya
- sərəncam
- ərizə
- arayış
- izahat

485 Hansılar rəsmi sənədlərdir?

- bildiriş, vəkalətnamə

- sərəncam, bəyanat
- arayış, protokol
- ərizə, bildiriş
- tərcümeyi-hal, arayış

486 «... fars sözü olub, əmr, göstəriş deməkdir. Bu söz köməkçi fellərə qoşularaq müxtəlif mənalarda işlədir». Söhbət hansı rəsmi sənəddən gedir?

- protokol
- sərəncam
- əmr
- bildiriş
- akt

487 Hansı rəsmi sənədin dilində obrazlılığa rast gəlmək mümkündür?

- fərman
- bəyanat
- əmr
- konstitusiya
- tərcümeyi-hal

488 Azərbaycan Respublikası Prezidentinin sərəncamları hansı üslubdadır?

- rəsmi-publisistik
- rəsmi
- məişət
- elmi
- bədii-publisistik

489 Rəsmi üsluba aiddir:

- layihə
- bəyanat
- ərizə
- akt
- izahat

490 Dövlət başçısının bəyanatı aşağıdakılardan hansına uyğundur?

- bədii-publisistik üsluba
- rəsmi üsluba
- məişət üslubuna
- elmi-publisistik üsluba
- işgüzar üsluba

491 Hansı sənədlər adətən rəsmi üslubda olur?

- qəbz, etibarnamə
- nota, fərman
- ərizə, qaimə
- izahat, təliqə
- tərcümeyi-hal, zəmanət

492 Prezidentin «Dədə Qorqud» dastanının 1300 illiyinə həsr olunmuş bəyanatı bunlardan hansına aiddir?

- elmi üsluba
- rəsmi üsluba
- işgüzar üsluba
- bədii-publisistik üsluba
- elmi-publisistik üsluba

493 Yalnız ikisi rəsmi sənədə daxildir: 1) sərəncam 2) nota 3) akt 4) elan 5) anons

- 4, 5
- 1, 2
- 3, 4
- 2, 5
- 1, 3

494 Məntiqi ardıcılılığı tamamlayın: konstitusiya, sərəncam, bəyanat, ...

- annotasiya
- fərman
- elan
- izahat
- akt

495 Hər hansı əmtəə, qiymətli kağızlarla ticarətin aparılması metodu necə adlanır?

- məzənnə
- hərrac
- kredit
- debtor
- lodinq

496 "Tender" nədir?

- borcun son ödəniş tarixi, o cümlədən istiqrazın qaytarılma günü, tarixi açıq tipli, yaxud məhdud iştirakçılar üçün keçirilən satışlar, sifarişin müsabiqə yolu ilə yerləşməsi forması
- Qiymətləndirmə. Qiymətin, tarifin, ödəniş məbləğinin müəyyənləşdirilmiş səviyyəsi müəssisənin öhdəliklərinin şəxsi vəsaitləri ilə ödənilməsi əmsali
- qanunsuz iqtisadi fəaliyyət, maliyyə firqlədaqcılığı

497 Öz aralarında müqavilə bağlayan fiziki və ya hüquqi şəxslər necə adlanır?

- diler
- tərəflər
- oferent
- broker
- konsensus

498 İqtisadi problemin mərhələsi, pilləsi ... adlanır:

- affirmasiya
- fazə
- ekvivalent
- çarter
- barrel

499 "Banknot" nədir?

- dəniz daşınmasına razılıq haqqında müqavilə
 ölkədə dövriyyəyə buraxılan müxtəlif məzənnəyə malik pul nişanları və bank biletləri
 başqa ölkələrə yardım göstərən ölkə
 emaledici sənayenin başa çatdırılmış məhsulu, hazır fabrik məhsulu
 müstəsna vəziyyətlərdə dövlət tərəfindən fiziki və hüquqi şəxslərə qoyulan vergi

500 Müəyyən dövr ərzində iqtisadi və sosial proseslərin göstəricilərinin dəyişməsini nisbi şəkildə səciyyələndirən iqtisadi və statistik göstərici necə adlanır?

- normativ
 indeks
 qrant
 liberallaşma
 motivasiya

501 "Netto" nədir?

- firmanın müəyyən dövr ərzindəki pul daxilolmaları ilə xərcləri arasındaki fərq
 malın qablaşdırılmadan təmiz kütləsi
 məhsulun, malların, xidmətlərin preyskurantda yazılmış qiyməti
 bir şəxsə məxsus torpağın, əmlakın başqa şəxsin mülkiyyətinə verilməsi
 müəyyən təqvim dövrü üzrə reklam elanlarının, bildirişlərin sayı

502 İqtisadi vəziyyətin pisləşməsi necə adlanır?

- saxta veksel
 tənəzzül
 rekonversiya
 portfel
 normativ

503 "Kataklizm" nədir?

- vergilərin toplanması hüququnun dövlət tərəfindən müəyyən müddətə fiziki şəxslərə verilməsi
 iqtisadiyyatda fəvqəladə hallarda baş vermiş məhvedici, dağdırıcı kəskin çevrilişlər, dəyişikliklər
 istehlakçını əmtəəni xatırlamağa vadar etməyə istiqamətlənmiş reklam fəaliyyəti
 hava nəqliyyat vasitələrinin icarəyə verilməsi haqqında müqavilə
 zərərin əvəzinin ödənilməsi, tənzim edilməsi

504 Ölkə valyutasının kursunun sabit valyutalara, beynəlxalq hesablaşma vahidlərinə nisbətən aşağı düşməsi, pul vahidinin real qızıl tutumunun enməsi necə adlanır?

- faiz dərəcəsi
 devalvasiya
 cərimə
 briñq
 defolt

505 "Bölünən məsrəflər" nədir?

- şirkətin investoru olmaqla onun fəaliyyətinə təsir göstərən fiziki şəxs
 bir neçə məhsulun istehsalı və tə davülü üzrə xərclər
 ticarət əməliyyatlarında istifadə edilən qeyri-metrik ölçü
 yüksək templərlə artan inflasiya
 ağır maliyyə vəziyyətində olan şirkət

506 "Fluktuasiya" nədir?

- borc öhdəlikli maliyyə sənədi, veksel, istiqraz
- valyutanın mübadilə kursunun kəskin dəyişməsi
- müəssisənin, təşkilatın maliyyə-təsərrüfat fəaliyyətini təhlil edən, onun yaxşılaşdırılması istiqamətində məsləhətlər verən fiziki şəxs
- mənfəətlə işləyən müəssisə
- iqtisadi müqavilə ilə bağlı şərtlərin qismən, yaxud tam şəkildə pozulması

507 Borc alan subyektin öz öhdəliklərini yerinə yetirəcəyinə təminat barədə bir şəxsin kreditor qarşısında üzərinə götürdüyü zəminlik necə adlanır?

- evalvasiya
- zəmanət
- çarter
- xəzinə
- əmlak

508 Fond bazارında dövlət qiymətli kağızlarının satıcısı rolunda çıxış edən komissiya bankı necə adlanır?

- əmlak
- diler bank
- aylıq köçürmə
- bank krediti
- dəyər ölçüsü

509 Bank tərəfindən alqı-satqısı həyata keçirilən qiymətli kağızların alış və ya satış kursuna nə deyilir?

- libor
- banko
- beta
- besca
- konto

510 Bu sözlərdən hansı termin kimi işlənə bilər?

- səma
- artikul
- ağac
- bağça
- həyat

511 Ofşor şirkət nədir?

- Mühəndis qurğusudur.
- Xüsusi güzəştlər təklif edən ölkələrin ofşor mərkəzlərində qeydiyyata alınan xarici şirkətlərdir.
- Daxili şirkətdir.
- Zavodun istehsal sahəsidir.
- Ölkənin bir hissəsinin müqavilə əsasında verilmiş xüsusi sahəsidir.

512 Birjalarda alqı-satqı əməliyyatlarına vasitəcilik edən, birjanın üzvü olan, sonradan daha baha qiymətə satmaq məqsədilə qiymətli kağızlar almaq hüququna malik olan bazar subyektlərindən biri necə adlanır?

- likvidat
- diler
- broker

- flipper
- auditor

513 «Bonanza» nədir?

- Qanunsuz maliyyə əməliyyatıdır.
- Mənfəətlə işləyən müəssisədir.
- Poçt terminidir.
- Bank hesabıdır.
- Qiymətli kağızdır.

514 Bütün növ pul nişanlarının və qiymətli kağızların dövriyyəyə buraxılması necə adlanır?

- fasovka
- emissiya
- evalvasiya
- emitent
- dotsiya

515 Müəssisənin, təşkilatın maliyyə-təsərrüfat fəaliyyətini təhlil edən, onun yaxşılaşdırılması istiqamətində məsləhətlər verən fiziki şəxs necə adlanır?

- distribüter
- auditor
- diler
- broker
- cobber

516 Izafi pul tələbi nədir?

- Bankın maliyyə mənbələrini qiymətləndirmək məqsədilə istifadə olunan göstəricidir.
- Sərvətin qiymətli kağız olaraq əldə saxlanması seçiminin nəticəsidir.
- Bir borcun olduğunu göstərmək üçün istifadə olunan qısaltmadır.
- İndeksə əsaslanan müddətli əməliyyatlarda istifadə olunan metoddur.
- Bank filiallarının səlahiyyəti olmadan mərkəzi idarənin icazəsi ilə verilən kreditdir.

517 Kapitalizasiya haqqında yazınlardan biri səhvdir:

- Kapitalizasiya zamanı şirkətin kapitalındakı artımla yanaşı səhmdarların sayı da arta bilər.
- Kapitalizasiya bündə kəsirlərinin mərkəzi bankın ehtiyatlarından istifadə edilərək müəyyənləşdirilməsidir.
- Şirkətin öz qazancından kapitalının artırılması məqsədilə istifadə etməsi kapitalizasiyadır.
- Kapitalizasiya əməliyyatı öz-özünə maliyyələşmə əməliyyatıdır.
- Şirkətin öz ehtiyatlarından kapitalının artırılmasında istifadə etməsi kapitalizasiyadır.

518 "Əyar" termininin mənasını açıqlayın:

- növü, çeşidi və markası yekcins olan məhsulun tərkibi
- qızıl, gümüş və digər metallardan düzəlmış əmtəələrin saflıq və xalislik dərəcəsi
- kiçik əmtəələrin təşkili formalarından biri
- sazişin, əqdin həyata keçirildiyi faktik qiymət
- akkreditiv vermiş bankın xəbərdarlıq məktubu, bildiriş

519 Hüquqi və fiziki şəxslərin sərəncamında, mülkiyyətində olan material, qiymətlilər, aktivlər necə adlanır?

- girov

- əmlak
- dotsiya
- fiskal
- emissiya

520 Diler kimdir?

- Fermer təsərrüfatları ilə əlaqə yaranan komisyonçudur.
- Səhm birjalarında alqı-satqı əməliyyatlarını öz adından aparan şəxsdir.
- Əmtəə birjasında alıcı və satıcılar arasında sazişlərin bağlanmasında ticarət vasitəçisidir.
- Vasitəçinin öz xeyrinə müqavilə bağlayan birjadır.
- Tez xarab olan malların topdan satıcılarıdır.

521 Broker kimdir?

- Fermer təsərrüfatları ilə əlaqə yaranan komisyonçulardır.
- Qiymətli kağızlar bazarında başqasının adından qiymətli kağızların alqı-satqı əməliyyarını həyata keçirən şəxsdir.
- Öhdəliklərin tam və vaxtlıvaxtında yerinə yetirilməsinə cavabdeh olan şəxsdir.
- Vasitəçinin öz xeyrinə müqavilə bağlayan birjadır.
- Tez xarab olan malların topdan satıcılarıdır.

522 Ticarət prosesinin əsas figuru kimdir?

- marketoloq
- kommersant
- əmtəəşunas
- broker
- ticarət aġəti

523 Ticarət biznesinin əsasını nə təşkil edir?

- biznes fəaliyyəti
- kommersiya fəaliyyəti
- ticarət əməliyyatları
- biznes əməliyyatları
- ticarət fəaliyyəti

524 Kommersiya sazişi bağlamaq haqda formal təklif necə adlanır?

- reklamasiya
- oferta
- ofertaya cavab
- protokol
- sorğu

525 Urbanizasiya haqqında yazınlardan hansı düzgündür?

- Hər hansı bir təklifin verilməsididir.
- Əhalinin və iqtisadi həyatın şəhərlərdə cəmlənməsidir.
- Mal satışı üçün qənaətli əməliyyatların həyata keçirildiyi əməliyyatlardır.
- Yüksək əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün tətbiq olunan fəaliyyət növüdür.
- Hər hansı bir təklifin satışıdır.

526 Faktorinq nədir?

- Birillik icarə müqaviləsi əməliyyatıdır.
Müştərinin debitor borcunun inkasso edilməsidir ki, bu vaxt hesablar dərhal və ya borclar ödənildikcə verilə bilər.
- Maliyyə lizinqinin bir növüdür. Bu zaman lizinq predmetinin satıcısı eyni zamanda lizinqalan qismində də iştirak edir.
- Lizinqin elə bir növüdür ki, bu zaman lizinq verən öz təhlükə və riski əsasında əmlak əldə edir və onu lizinq predmeti qismində müəyyən haqq və şərtlərlə lizinq alanın müvəqqəti ixtiyarına və istifadəsinə verir.
- Maliyyə lizinqinin elə bir növüdür ki, icarəçi tərəfindən ödənilir.

527 Lizinq nədir?

- Nağdlı hesablaşma sistemidir.
Əmlakın əldə edilməsi və onun lizinq müqaviləsi əsasında müəyyən ödəniş haqqı ilə müəyyən müddətə və müqavilədə nəzərdə tutulmuş müəyyən şərtlərlə, lizinq alanın əmlakı almaq hüququ əsasında fiziki və hüquqi şəxslərə icarəyə verilməsi üzrə investisiya fəaliyyətinin bir növüdür.
- Biznes əməliyyatıdır.
- Lizinq həyata keçirilərkən lizinq alan da, lizinq verən də, satıcı da ARnın rezidenti olur.
- Qarşılıqlı tələblərin və öhdəliklərin nəzərə alınmasına əsaslanan nəqdsiz hesablaşma sistemidir.

528 Satış hüququ verilmiş şəxs kimdir?

- broker
- qrant sahibi
- istehsalçı
- istehlakçı
- agent

529 Kupon nədir?

- Xüsusi dəyəri olmayan, zahiri həvəsləndirmə vasitəsidir.
- Konkret malı alarkən göstərilən məbləğdə qənaət etməyə imkan verən sertifikatdır.
- Əmtəənin adı qiyməti ilə müqayisədə istehlakçıya müəyyən qənaətin təklif olunmasıdır.
- Hər hansı bir malın alınmasına görə həvəsləndirici kimi təklif olunan əmtəədir.
- Özünəxas mükafat növü olub, istehlakçılara verilir, sonradan əmtəəyə dəyişdirilir.

530 Fraxt üçün sifariş nədir?

- Sifariş olunan əmtəənin göndərilməyə hazır olması barədə alıcıını xəbərdar edən və satıcı tərəfindən verilən sənəddir.
- Nəqliyyat növünü, göndərilmə vaxtını və s.-ni göstərməklə mal göndərənin daşıyıcıdan xahiş sənədidir.
- Əmtəənin daşınması barədə ixracçının tələblərini və əmtəə barədə məlumatları əks etdirən sənəddir.
- Əmtəəni alıcıya göndərən satıcı tərəfindən verilən sənəddir.
- Satıcıının yük alana malın göndərildiyi barədə məlumat verdiyi sənəddir.

531 Hesabfaktura nədir?

- Satıcıının alıcıya göndərilən mal üçün sənəddə göstərilən məbləğin ödənilməsi barədə tələbini əks etdirən sənəddir.
- Alıcı tərəfindən mal tam qəbul olunduqdan sonra yazılan hesabdır.
- Hesablaşma sənədi olmayan, lakin hesab kimi əmtəə partiyasının qiyməti barədə məlumatı əks etdirən sənəddir.
- Əmtəənin nəzərdə tutulan ölkədə qəbulu haqda sənəddir.
- Hər bir növ üzrə əmtəə vahidinin və əmtəə partiyasının dəyərini əks etdirən sənəddir.

532 "Firma" sözünün mənası nədir?

- möhür
- imza
- naxış

- tərəzi
 açar

533 Faizin faiz gətirməsi və ya faizin kapitallaşması prosesi necə adlanır?

- arbitraj
 antosizm
 banko
 indeks
 lizinq

534 Valyuta məzənnələri arasında fərqdən və ya ölkələr arasındaki faiz fərqindən istifadə edilməklə mənfiət gətirən, hər hansı bir riski olmayan qısamüddətli kredit əməliyyatı necə adlanır?

- fluktuasiya
 arbitraj
 antosizm
 tender
 emissiya

535 Sabit məzənnə rejimi ilə işləyən, 1979- cu ildə 8 Avropa ölkəsinin üzvlüyü ilə təsis edilən bu qurum necə adlanır?

- Avropa Valyuta Muqaviləsi
 Avropa valyuta sistemi
 Beynəlxalq Valyuta Fondu
 Avropa İnvestisiya Bankı
 Avropa Hesablaşma Birliyi

536 Bank əməliyyatlarında gündəlik aktiv və passiv hesablarının tarazlığının göstəricisi necə adlanır?

- bölünən məsrəflər
 balans
 indeks
 fluktuasiya
 banko

537 Likvidasiya nədir?

- Əldə olunan xalis qazancdır.
 Qiymətli kağızlar bazarında satılan dəyərlərin sahiblərinə verilməsidir.
 Şirkətin borc alınan pulla alınmasıdır.
 Maliyyə əməliyyatlarında istifadə olunan vasitədir.
 İdarəedilmə vəziyyətini göstərən indikatordur.

538 Bank tərəfindən baş verə biləcək zərərləri kompensasiya etmək məqsədilə mənfiətdən ayırmalar necə adlanır?

- dempinq
 bank ehtiyatları
 bank investisiyaları
 bank kapitalı
 depozit

539 Bank ehtiyatları nəyə deyilir?

- Heç biri deyil.
- Bank tərəfindən baş verə biləcək zərərləri kompensasiya etmək məqsədilə mənfəətdən ayırmalara deyilir.
- Bankların səhm və istiqraz almaq yolu ilə həyata keçirdikləri uzunmüddətli kredit əməliyyatlarına deyilir.
- Bankın etibarlılığını göstərən balans kapitalına deyilir.
- Yığım məqsədilə banklara qoyulan pullara deyilir.

540 Bankların səhm və istiqraz almaq yolu ilə həyata keçirdikləri uzunmüddətli kredit əməliyyatları necə adlanır?

- bank ehtiyatları
- bank investisiyaları
- banko
- banknot
- dekont

541 Bank sistemi haqqında yürüdülən fikirlərdən hansı yanlışdır?

- Əsas bank sistemləri bunlardır: kiçik və ya böyük banklar; ixtisaslaşmış və ya ixtisaslaşmamış banklar.
- Müxtəlif ölkələrdəki bank sistemləri bir-birindən fərqli struktura malik ola bilməz.
- Bank sistemi fərqli sahələrdə fəaliyyət göstərən bütün bankların məcmusudur.
- Bəzən bu sistem və onun ünsürləri arasında əlaqə müstəqil, yəni dövlətin heç bir müdaxiləsi olmadan qurulur.
- Bəzən də dövlət qanunlar vasitəsilə bank sistemini qurur.

542 Mərkəzi banklar tərəfindən tədavülə buraxılan ödəmə vasitələri və ya effektiv pul nişanları necə adlanır?

- antosizm
- banknot
- bank kapitalı
- balans
- bank investisiyaları

543 Beynəlxalq likvidlik nədir?

- Valyutanın mübadilə kursunun kəskin dəyişməsidir.
- Ölkələrin malik olduğu rəsmi xarici ehtiyatların cəmi, yəni beynəlxalq rezerv təklifidir.
- Qiymətli kagızların bazardakı tələb və təklifinə əsaslanan qiymətdir.
- Müştərinin debitor borcunun inkasso edilməsidir.
- Birja əməliyyatıdır.

544 Valyuta məzənnəsi nədir?

- Investorun vasitəçi quruma verdiyi əmr növlərindəndir.
- Xarici ölkənin valyuta vahidinin milli valyuta ilə ifadəsidir.
- Xarici ölkənin valyuta vahidinin milli valyuta ilə ifadəsi deyil.
- Texniki təhlildə istifadə olunan göstəricidir.
- Texniki təhlildə istifadə olunan qrafiklərdən biridir.

545 Birja nədir?

- Heç biri deyil.
- Maddi və maliyyə aktivlərinin qanuni əsaslarla mütəmadi alınıb satıldığı bazardır.
- Yalnız qiymətli kagızların alqı-satqısı ilə məşğul olan bazardır.
- Bank sistemidir.
- İstehsal müəssisəsidir.

546 Yalnız müştərinin adından gələn əmrlər çərçivəsində istiqraz, səhm kimi aktivlərin alış və satışını həyata keçirən və buna görə haqq alan şəxs kimdir?

- heç biri
- birja agenti
- diler
- broker
- auditor

547 İqtisadiyyatda təklifin tələbi üstələməsi nəticəsində qiymətlərin aşağı düşməsi və pulun dəyərinin artması prosesi necə adlanır?

- hiperinflyasiya
- deflyasiya
- devalvasiya
- inflyasiya
- evalvasiya

548 Mühasibat sistemində bir hesaba daxil olan və ya silinən pul miqdarını göstərən sənəd necə adlanır?

- balans
- dekont
- dempinq
- depozit
- indeks

549 İxrac sənayesindəki böyük bir firmanın öz malını xarici bazarda daxili bazardan daha ucuz qiymətə satması necə adlanır?

- lizing
- dempinq
- hərrac
- kredit
- depozit

550 Yiğım məqsədilə banklara qoyulan pullar necə adlanır?

- antosizm
- depozit
- banknot
- bank ehtiyatları
- emissiya

551 Depozit haqqında yürüdülən fikirlərdən biri səhvdir:

- Müddətsiz depozit hər an geri alına biləcək depozitə deyilir.
- Bank depozitləri heç vaxt siğorta edilmir.
- Yiğım məqsədilə banklara qoyulan pullara depozit deyilir.
- Depozit iki cür olur.
- Müddətli depozit müəyyən vaxtdan sonra faizlə birlikdə bankdan geri alınacaq depozitdir.

552 Devalvasiya nədir?

- Pul yardımıdır.
- Milli valyuta məzənnəsinin xarici valyutaya nisbətdə enməsi, yaxud milli pul nisanlarının real qızıl tutumunun aşağı salınmasıdır.

- Yiğım məqsədilə banklara qoyulan pullardır.
- Təklifin tələbi üstələməsi nəticəsində qiymətlərin səviyyəsinin azalmasıdır.
- Mərkəzi banklar tərəfindən bazara yeni bank nişanları və qiymətli kağızların çıxarılmasıdır.

553 Dönerlilik nədir?

- İqtisadi vəziyyətin pişləşməsidir.
- Valyuta bazارında bir ölkənin milli valyutasının digər xarici valyutalarla və qızılı istənilən miqdarda sərbəst çevriləbilmə xüsusiyyətidir.
- Mərkəzi banklar tərəfindən bazara yeni əskinasların çıxarılmasıdır.
- Faizin faiz gətirməsidir
- Ölkələrin malik olduqları rəsmi xarici ehtiyatların cəmidir.

554 Emissiya nədir?

- Qiymətli kağızların alış və ya satış kursudur.
- Mərkəzi banklar tərəfindən bazara yeni əskinasların və qiymətli kağızların çıxarılmasıdır.
- Maliyyə qurumları tərəfindən şəxs və təşkilatlara verilən borcdur.
- Yiğım məqsədilə banklara qoyulan puldur.
- Mənfaətlə işləyən müəssisədir.

555 Banklara sabit məzənnədən verilən valyutaların hər ayın sonunda cari məzənnəyə görə qiymətləndirilməsi necə adlanır?

- investisiya
- evalvasiya
- dotsasiya
- deflyasiya
- emissiya

556 Evalvasiya nədir?

- Yeni əskinasların və qiymətli kağızların dövriyyəyə buraxılmasıdır.
- Banklara sabit məzənnədən verilən valyutaların hər ayın sonunda cari məzənnəyə görə qiymətləndirilməsidir.
- Təsərrüfatın müxtəlif sahələrinə uzunmüddətli kapital qoyuluşudur.
- Pul yardımıdır.
- Təklifin tələbi üstələməsi nəticəsində qiymətlərin səviyyəsinin enməsidir.

557 Bankda depozit hesabı olan fəndlərə və ya qurumlara nə deyilir?

- inhisarçı
- əmanətçi
- bankir
- broker
- diler

558 Qiymətli kağızlardan başqa digər malların alınib satıldığı bazarlar necə adlanır?

- əmək birjası
- əmtəə birjası
- fond birjası
- valyuta birjası
- qiymətli kağızlar birjası

559 Əmtəə birjası haqqında yürüdülən fikirlərdən doğru olanları seçin: 1. Qiymətli kağızların alqı-satqısı ilə məşğul olan bazarlardır. 2. Qiymətli kağızlardan başqa digər malların alınib satıldığı bazarlardır. 3. Burada

məhsulların alqı-satqısı haqqında sövdələşmələr getsə də, müqavilələr bağlanır. 4. Belə bazarlarda mallar topdan satılır. 5. Burada mallar fiziki olaraq mübadilə edilmir, yalnız malların mülkiyyət haqqı dəyişir.

- 1.5
- 2, 4, 5
- 1, 3, 4
- 3, 5
- 2, 4

560 Hiperinflyasiya nədir? İllik sürəti:

- 30 % - dən çox olan inflyasiyadır.
- 50% - dən çox
- 45 %-dən çox
- 40 %-dən çox
- 35 % - dən çox

561 Holdinq nədir?

- Qiymətli kağızların alqı-satqısı ilə məşğul olan birjadır.
- Sirkətlər qrupunu idarə edən əsas sirkətdir.
- Fond bazarında dövlətin qiymətli kağızlarının satıcısı rolunda çıxış edən komissiya bankıdır.
- Mənfəətlə işləyən müəssisədir.
- Daşınmaz əmlakın borca görə kreditora girov kimi təqdim edilməsidir.

562 Şirkətlər qrupunu idarə edən əsas şirkət necə adlanır?

- oferta
- holdinq
- ofis
- bonanza
- firma

563 İdxalla bağlı doğru fikirləri seçin :1.Bir ölkənin digər ölkələrdən aldığı mal və xidmətlərdir. 2. Bir ölkənin digər ölkələrə mal və xidmət satışıdır. 3. Bir ölkənin idxalı onun milli gəliri ilə düz mütənasibdir. 4. Bir ölkənin idxalı onun milli gəliri ilə düz mütənasib deyil.

- yalnız 1
- 1.3
- 2.4
- 1.4
- 2.3

564 İxracla bağlı doğru fikirləri seçin: 1. Bir ölkənin ixracı idxal edən ölkənin milli gəliri ilə düz mütənasibdir. 2. Bir ölkənin ixracı onun milli gəliri ilə düz mütənasibdir. 3. İxrac bir ölkənin digər ölkələrdən aldığı mal və xidmətlərdir. 4. İxrac bir ölkənin digər ölkələrə mal və xidmət satışıdır.

- yalnız 4
- 1.4
- 2.4
- 1.3
- yalnız 2

565 İqtisadiyyatda məcmu tələbin məcmu təklifi üstələməsi nəticəsində qiymətlərin ümumi səviyyəsinin mütəmadi artması prosesi necə adlanır?

- evalvasiya
- inflyasiya
- devalvasiya
- deflyasiya
- hiperinflyasiya

566 Borc almaq məqsədilə daşınmaz əmlakın kreditora girov kimi təqdim edilməsinə nə deyilir?

- banko
- ipoteka
- lizing
- hərrac
- zəmanət

567 Kredit haqqında yürüdülən fikirlərdən biri səhvdir:

- Kredit etibara əsaslanan bir əməliyyatdır.
- Kreditlər yalnız bank krediti formasında olur.
- Kreditlər həm bank, həm də qeyri- bank krediti formasında olur.
- Kredit maliyyə qurumları tərəfindən müxtəlif şəxslərə və təşkilatlara verilir.
- Kredit müəyyən bir müddət üçün, müəyyən məbləğ həcmində, geri ödənmək şərtilə verilən borc puldur.

568 Appuntet nədir?

- Borcun vaxtında verilməsidir.
- Sığorta rentasıdır.
- Sığorta rentası deyil.
- Xüsusi möhürdür.
- Sahibkara deyilir.

569 Müştərinin brokerə verdiyi əmr necə adlanır?

- aşınma
- aylıq əmr
- azad iradə
- azad oferta
- avuar

570 Barat nəyə deyilir?

- Barter əqqididir.
- Pul köçürülməsi üsuludur.
- Xaricdən borc götürülmüş vəsaitdir.
- Qeyri-metrik ölçündür.
- Bank biletidir.

571 Bazis haqqında deyilən fikirlərdən biri səhvdir.

- Birja kotirovkasına əlavələr
- Standart keyfiyyətli malın qiyməti
- Maliyyə aktivlərinin bir növü
- Tədarük qiymətləri arasındaki fərq
- Birja kotirovkasına güzəştlər

572 Blank-vauçer nədir?

- Dövr edən valyutadır.
- Tamamlanmış kommersiya əməliyyatları haqqında məlumatları əks etdirən blankdır.
- Hüquqları təsdiq edən sənəddir.
- Sənədin doldurulmamış maketidir.
- Sənədin doldurulmuş maketidir.

573 Şirkətin bazara buraxılmış səhmlərinin sayı necə adlanır?

- innovasiya
- flout
- ekuele
- eksponat
- flat

574 Rəqəmin yüzdə biri necə adlanır?

- kartel
- faiz
- faza
- marja
- gəlir

575 Ümumi gəlir və xərclər arasındaki fərq necə adlanır?

- Bərpa
- Xalis iqtisadi mənfəət
- Xalis inkasso
- Renta
- Kapital axını

576 Borc öhdəliklərinin qeyd edildiyi əlyazmalar necə adlanır?

- Kantar
- Kabal kitab
- Kabala
- Kadastr
- Kaf

577 Bunlardan biri qeyri-metrik ölçüdür:

- Kredit
- Ketti
- Ketsal
- Bazis
- Debet

578 Agentlik və müştəri arasında əlaqə saxlayan şəxs kimdir?

- Konsument
- Kontaktor
- Broker
- Agent
- Kontanqo

579 Klauzula haqqında deyilənlərdən biri səhvdir:

- Razılaşma şərti
- Sənəddəki şərtləri, hüququ bildirmir.
- Qanun maddəsi
- Müqavilə şərti
- Vəsiyyətnamə müddəası

580 Bond nədir?

- Briqada podratıdır.
- Gömrük girov kağızıdır.
- Rüsumu ödənilməyən yükdür.
- Malların satıcıya çatdırılmamasıdır.
- İqtisadi mübarizə üsuludur.

581 Etibarsız, dəyərsiz istiqraz nəyə deyilir?

- kontantist
- cenk
- cobber
- cip
- güllə

582 Bunlardan hansı qeyri-metrik ölçütür?

- kastodi
- çeyn
- çevik tarif
- barter
- kauri

583 Kiçik ticarətçi necə adlanır?

- inhisarçı
- debitant
- debtor
- sponsor
- biznesmen

584 Passiv hesab nədir?

- Qiymətin alıcı bunu tələb etməyinə təşbit edilmədiyi real əmtəə alqısı əqqididir.
- Müəssisəsinin, şirkətin vəsaitlərinin formalşurma mənbələrinin göstərildiyi mühəsibat uçotu hesablarıdır.
- Lisenziya ödəmələrinin müqavilələrdə qəti təşbit edilmiş məbləğidir.
- Dəyişkən əmtəə dəsti (səbəti) əsasında hesablanmış qiymət səviyyəsi göstəricisidir.
- Hesab - faktura ilə ödəmə tələbnaməsini birləşdirən hesablaşma sənədidir.

585 Aşağıdakı fikirlərdən biri özəl birjaya aiddir:

- Bir sahibi olan müəssisədir.
- Səhmdar şirkətidir.
- Ölkədə ev təsərrüfatlarının və özəl firmaların məcmusudur.
- Özəl şəxs tərəfindən yazılın vekseldir.
- Özəl mülkiyyətdə olan, özəl kapitala məxsus iqtisadi obyektdir.

586 Sadə lisenziya dedikdə nə başa düşülür?

- əşyalara, mülkiyyətə, sərvətlərə, nemətlərə sahib olan fiziki, yaxud hüquqi şəxs lisenziya alanın razılaşma obyektindən istifadə etmək və onun üçüncü şəxsə vermək hüququnu özündə saxlaması şərtlə verilən lisenziya
- birjanın listinqi yerinə yetirən işçi orqanı
- birjanın əsas işçi personalı
- xarici ticarət əməliyyatlarının, malların idxal və ixracına dövlət icazəsinin verilməsi vasitəsilə tənzimlənməsi

587 Biri rəsmi – işgüzar üsluba aid deyil:

- Tarixi əhəmiyyət daşıyır.
- Nitqin sərbəstliyi əsas götürür.
- Hüquqi məzmunə malik olur.
- Dil yüksəciliyi əsas şərt olur.
- Mükəmməl tərtibata malik olur.

588 Aşağıdakılardan biri Azərbaycan Respublikasının Dövlət rəmzlərindən deyildir:

- gerb və bayraq
- dövlət dili
- bayraq
- gerb
- himn

589 Azərbaycan Respublikasının Konstitusiyasının neçənci maddəsi Dövlət dili haqqındadır?

- X maddə
- XXI maddə
- XIII maddə
- III maddə
- XI maddə

590 Fikirlərdən biri səhvdir:

- Təqdimat rəsmi üslubda yazılmalıdır.
- İşgüzar sənədlər həcmə, adətən, rəsmi sənədlərə nisbətən böyük olur.
- Tərcüməyi- hal elmi və publisistik üslubda da ola bilər.
- Rəsmi – işgüzar sənədlərdə qaralamaya, mətn üzərində qaralayaraq düzəliş etməyə icazə verilmir.
- Rəsmi-işgüzar sənədlərin bəzi növlərində rəsmi üslubla bərabər, bədii üslubun elementlərinə də rast gəlmək mümkündür.

591 İşgüzar üslubun təşəkkülü hansı görkəmli şəxsiyyətin dövrünə düşür?

- Nizami dövrü
- Ş.I.Xətayı dövrü
- İ.Nəsimi dövrü
- Q.Bürhanəddin dövrü
- M.Füzuli dövrü

592 Aşağıda verilmiş fikirlər işgüzar üslubun hansı formasına aiddir: 1) Vərəqin yuxarı hissəsində böyük hərflə formanın adı yazılır. 2) Tərtib edənlərin adı, soyadı, atasının adı, vəzifəsi yazılır 3) Sonda tərtib edənlərin imzası qoyulur. 4) Hadisənin gedisi, materialın qiyməti, kəmiyyəti öz əksini tapır.

- izahat
- akt
- protokol
- ərizə

elan

593 Rəsmi-işgüzər üsluba xas olmayan cəhət hansıdır?

- Şıfahi forması olmur.
- Ədəbi dilin ən geniş yayılmış formasıdır.
- Bu üslubun dili öz fərdiliyi ilə seçilir.
- Hami üçün eyni olan standart formalarda yazılır.
- Həcmə kiçik olur və hər hansı bir şəxs tərəfindən hazırlanır.

594 Aşağıdakılardan hansı işgüzər sənədlərə aid deyil?

- xasiyyətnamə
- dissertasiya
- təqdimat
- referat
- annotasiya

595 Aşağıda verilmiş fikirlərdən yalnız biri işgüzər üsluba aiddir:

- Bu üslubun lügət tərkibi genişdir.
- Hami üçün eyni olan standart formalarda yazılır.
- Əsasən müxtəlif mövqelər, maraqlar əks etdirilir.
- Bu üslub sərbəstliyi və yiğcamlığı ilə seçilir.
- Bu üslub XIX əsrin II yarısından etibarən formallaşmağa başlamışdır.

596 Verilmiş fikirlərdən hansı işgüzər üslubun əmr formasına aid deyil?

- Burada obrazlı ifadələrə rast gəlinmir.
- Hər hansı bir şəxsin kimliyini təsdiq etmək məqsədilə müəyyən təşkilat tərəfindən verilir.
- Bir qayda olaraq şərh və sərəncam hissələrindən ibarət olur.
- Təqvim ili boyunca nömrələnir və müvafiq kitabda qeydə alınır.
- Nəzərdə tutulan fikirlər ərəb rəqəmləri ilə nömrələnən bəndlər üzrə yerləşdirilir.

597 Aşağıda verilmiş fikirlər işgüzər üslubun hansı növünü səciyyələndirir: 1) İşgüzər üslubun ən geniş yayılmış növlərindən biridir. 2) Məzmunca və formaca bir-birindən fərqlənir. 3) Bu üslubda məişət dilinə məxsus söz, ifadə öz əksini tapır. 4) Sonda əksər hallarda yazanın yalnız adı və tarix göstərilir.

- ərizə
- məktub
- tərcüməyi-hal
- izahat
- teleqram

598 Rəsmi-işgüzər üslubun hansı forması olur:

- normativ
- yazılı
- şıfahi
- ənənəvi
- tarixi

599 İşgüzər üslubun morfoloji xüsusiyyətlərinə aid deyil:

- soyadların işlədilməsinin vacibliyi

- bədii müqayisələr
- idarə adları bildirən sadə və mürəkkəb isimlər
- vəzifə adları bildirən ümumi isimlər
- vəzifə və şəxs adlarının işlədilməsi

600 Fikirlərdən biri səhvdir:

- Bədii üslub üçün cümlə üzvlərinin müəyyən dərəcədə sərbəstliyi səciyyəvidir.
- Məktub forması rəsmi üslubun ən sərbəst formasıdır.
- Elmi üslubda obrazlılıq, emosionallıq olmur.
- Məşət üslubu ədəbi dilin ən geniş yayılmış üslubudur.
- İşgüzər sənədlər həcmə böyük olub, mütəxəssislər tərəfindən hazırlanır.